

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ İNSTİTÜTU
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

1115
799

ƏZİMLİ ƏBÜLFƏZ TAHİR OĞLU

CƏLLİL MƏMMƏDQULUZADƏ
NƏSRİNDƏ TƏHKİYƏ
POETİKASI

(elmi-metodik vəsait)

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Elmi-Metodik Şurası “Azərbaycan dili
və ədəbiyyat” bölməsinin 20 dekabr
2004-cü il tarixli (protokol №21)
qərarı ilə çapa tövsiyə edilir.

M.F. Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Naxçıvan-2005

Redaktor: **Axundlu Yavuz İbrahimxəlil oğlu,**
filologiya elmləri doktoru, professor

Rəy verənlər: **Kərimli Xanəli Abbasəli oğlu,**
filologiya elmləri namizədi, dosent
Maqsudov Elbəyi Sadiq oğlu,
pedaqoji elmlər namizədi, dosent

Əzimli Əbülfəz Tahir oğlu. Cəlil Məmmədquluzadə nəs-
rində təhkiyə poetikası. Naxçıvan, “Əcəmi” 2005. 72 səh.

4700000000

053

GİRİŞ

Böyük ədəbi şəxsiyyətlər öz zamanlarının övladları olmaqla bərabər, həm də ədəbiyyat və mədəniyyətlərin zamanlarını yaradırlar. Belə şəxsiyyətlərdən biri də Mirzə Cəlil Məmmədquluzadədir.

Cəlil Məmmədquluzadə (1869-1932) nəinki öz zamanının ədəbiyyatını yaratdı, eyni zamanda o, ədəbiyyata yeni zaman gətirdi.

Sözsüz ki, ədəbiyyat milli prosesdir və hər bir milli böyüklük həm də bəşəri böyüklüyə qovuşur. Mirzə Cəlilin ölməz sənəti də bəşəri böyüklüyə qovuşdu. O, ümumdünya ədəbi qanunları çərçivəsində-hər şeydən əvvəl, Şərq və ümumən, Qərb ədəbi üfüqlərində Böyük ədəbiyyatın yeni Poetikasını yaratdı. Mirzə Cəlilin böyüklüyü onun poetikasının bənzərsizliyi və böyüklüyüdür; bu poetika bədii yaradıcılıq sahəsində yeni üslub, yeni ideya, yeni insan və yeni metod demək idi. Bu mənada, C. Məmmədquluzadə bizim milli dünyamızın, milli yaddaşımızın (ümumşərq-türk yaddaşının) yazılıcısıdır. Onun ədəbi irsinin yeni təfəkkürdən tədqiq edilməsi və öyrənilməsi də milli yaddaşımızın, ədəbiyyatşünaslığın əsas vəzifələrindəndir. Və hər bir yazıçı kimi, Cəlil Məmmədquluzadə irsinin araşdırılması prosesi, onun öyrənilməsi, ilkin olaraq, tədris edilməsi mərhələsindən başlayır. Burada, şəksiz ki, orta və ali məktəb mərhələləri əsas yer tutur.

Orta və ali məktəblərdə milli ədəbiyyatın tarixi-tipoloji baxımdan tədrisi bilavasitə ədəbi şəxsiyyətin bədii irsinin təhlili və öyrənmə metodikası əsasında qurulur. Bu metodika, hər şeydən əvvəl, bədii yaradıcılıq prosesinə, bədii əsərə və ədəbi növlərə, janrlara yanaşma tərzindən, poetikanın

bədii dinamikasını, üslub xüsusiyyətlərini, məzmun və forma prinsiplərini araşdırmaq semantikasından asılıdır. Yaziçi qələmə aldığı əsərində həyatı və cəmiyyəti, insanı obrazlı şəklidə, bədii-semantik strukturda əks etdirir. Necə əks etdirir?-bu əsas sualdır və ədəbiyyatşunaslıqda bu sualın elmi dinamikasını əks etdirəcək tipoloji bir struktur var. Bu struktur-filoloji təhlildir.

Cəlil Məmmədquluzadə yaradıcılığı o qədər zəngin və genişdir ki, həmin zənginliyin bədii qüdrətini, yaradıcılıq tipologiyasını, poetik xüsusiyyətlərini açıqlamaq üçün bu yaradıcılığı onun özünəməxsus prinsipləri daxilindən çıxış edərək, təhlil etmək gərəkdir.

Tədqiqatımızın əsasında da bilavasitə bu məsələlərin elmi-estetik, nəzəri və semantik baxımdan izahı dayanır.

Poetika - Şərq elmidir.

Bütün bəşəri təfəkkürün, söz, hikmət və ya poetikanın ilkin mənbəyi Şərkdir.

Bədii poetika folklorun, yazılı ədəbiyyatın, söz, üslub, məna, obraz, struktur sistemidir: onu öz mənbəyində axtarmadan hər hansı bir şairin, yaziçinin bədii yaradıcılığına xas olan özəllikləri düzgün şərh etmək olmaz.

Cəlil Məmmədquluzadə yaradıcılığı Şərq ədəbi aləminə bağlıdır.

Sözsüz ki, bütün yaradıcılıq psixologiyası ilə Mirzə Cəlil şərqli idi. Şərq onun bədii poetikasının ruhunu təşkil edirdi. Və ilkin olaraq onun bədii yaradıcılığını xarakterizə edən birinci amil-Şərq milli coşgunluğudur. Bu coşğunluğa görədir ki, onun bədii dühəsi məhdud məhəlli çərçivələri aşib keçdi. Çünkü, yaradıcılığının bütün sahələrində o yeni idi. Bu mənada, onun bədii nəşri də Yaxın və Orta Şərqdə yeni tipli nəşr idi...

Bədii əsərlərin, bütövlükdə ədəbi yaradıcılığın tədrisi prosesində birinci şərt-filoloji təhlil və analizdir. Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığı da bilavasitə bu aspekt-dən tədris edilməli, onun poetikasının özəllikləri, metodologiyası açıqlanmalıdır. Bu mənada, Mirzə Cəlil ırsinin bütün bədii-poetik xüsusiyyətlərini aşdırmaq, açıqlamaq üçün bir sıra tipik problemlər vardır ki, həmin problemlər bilavasitə filoloji təhlilin strukturuna, nəzəri-estetik prinsiplərinə daxildir.

Ümumiyyətlə, digər yazıçılar kimi, Cəlil Məmmədquluzadənin də yaradıcılığı, hər bir əsəri onun poetikasının daxili özəllikləri, tipologiyası baxımından tədris və təhlil edilməlidir. Çünkü filolloji təhlilsiz tədris prosesi birtərəfli və sxematikdir.

Düzdür, indiyədək onun müxtəlif siniflərdə tədris edilən əsərləri və ədəbi irsi haqqında məlumatlar verilmişdir. Lakin bu mə'lumatlar, əsasən, sosioloji xarakter daşımış, təhlil zamanı əsərlərin mövzu və ideyaları diqqət mərkəzinə çəkilmiş və həm də bu diqqət onun ədəbi ırsinin daxili strukturuna yönəlməmiş, onda zahiri və sxematik-sosial-sinf xarakter axtarılmışdır. Başqa sözlə desək, keçmiş ədəbiyyatşünaslıqda Mirzə Cəlil yaradıcılığına, əsasən, sinfi, ideoloji səciyyələrdən yanaşılmışdır.

Ümumən, tədris prosesi metodiki bir sistemdir və bu sistem, sözsüz ki, filoloji təhlildən keçməlidir. Bu isə o deməkdir ki, Mirzə Cəlil yaradıcılığının poetikası elmi, nəzəri, estetik və metodoloji, üslubi sistem üzrə öyrənilməli, təhlil edilməlidir.

Mirzə Cəlil yaradıcılığının özünəməxsus bədii dramatizmi, realizmi, üslubi xüsusiyyətləri, dili və poetik ifadə vəsitiələri, bədii psixologiyası vardır.

Hər bir obraz və ideya yalnız düzgün elmi-nəzəri, poetik, leksik-semantik strukturdan təhlil edilməklə dolğun açıqlanar.

Mirzə Cəlilin ədəbi şəxsiyyəti onun əsərlərinin ideyalar aləmi, məzmun-mə'na və üslub, poetika sistemi daxilindən aydın görünür.

Ona görə də, Mirzə Cəlilin ədəbi irsi, bədii əsərləri - nəsri, dramaturgiyası, publisistikası onun janrı və poetika tipologiyası nəzərə alınmaqla təhlil edilməlidir. Buna görə də hər bir müəllim, nəzəri-elmi, bədii-poetik tipologiyaya xas olan xüsusiyyətləri, elmi istiqamətləri müəyyənləşdirməli və bu əsasda da geniş elmi mə'lumatlara malik olmalıdır. Bütün bunları nəzərə alıb, Mirzə Cəlil yaradıcılığının bədii-poetik özəlliklərini, metodologiyasını açacaq problemlərə filoloji təhlil süzgəcindən aydınlıq gətirmək gərəkdir.

İndiyədək ali və orta məktəblərdə Cəlil Məmmədquluzadə irsinin tədrisi metodikası onun haqqında yazılmış tədqiqatların metodologiyasından asılı olub. Aaraşdırımlar göstərir ki, Cəlil Məmmədquluzadə haqqındaki əksər tədqiqatlarda, əsasən, ideya-məzmun, sosioloji təhlil üstünlük təşkil etmişdir. Qüdrətli sənətkarın yaradıcılığının poetikası indiyədək sistemli şəkildə tədqiq və təhlil edilməmişdir. Bu, hazırkı mərhələdə Mirzə Cəlilsünaslığın əsas problemlərindən biridir. Həmin prinsip tədqiqat prosesində olduğu kimi, tədris zamanı da nəzərə alınmalıdır.

I H İ S S E

MƏZHƏKƏ REALİZMİ VƏ MİRZƏ CƏLİL YARADICILIĞINDA ONUN BƏDİİ POETİKA QANUNU

Yeni dünyanın—XX əsrin realizm korifeyi Cəlil Məmmədquluzadə 40 ildən artıq yaradıcılıq dövrü ilə ədəbiyyata yeni bir dövr bəxş elədi. Çünkü Mirzə Cəlil üçün bədii yaradıcılıq ənənəvi yolla—klassik tendensiyaların açdığı cıgvılarla getmək səciyyəsi daşıya bilməzdi: çünkü əsl ədəbiyyat daim yeniləşmək, kəşf etmək növüdür.

Mirzə Cəlil ədəbiyyatı yeniləşdirdi.

Dahi yazılıçı bilavasitə Şərq-türk-müsəlman psixologiyasına, estetikasına, üslub və poetika məzmununa bağlı idi. O, Şərqiñ lirikasına, onun məzhəkəsinə, epik dolğunluğuna, nəzm və nəşr tendensiyasına söykənmişdi.

Bütün bunlar Şərq ədəbiyyatının böyüklüyü idi, Mirzə Cəlilin dahiliyi idi.

Və sözsüz ki, Mirzə Cəlilin bədii dühası məhdud ədəbi çərçivələri aşib keçdi; o ədəbiyyatın Şərq poetikasına yeni qanun götürdi. İlkin qanun məzhəkə realizmi idi.

İndiyədək şərq aləmində məzhəkəyə ciddi baxılmırıldı, yəni onu ciddi hesab etmirdilər. Halbuki ciddi olanların hamısı məzhəkəli idi və bütün faciələrdə məzhəkələr var idi. Və bu məzhəkələr həyatın və cəmiyyətin ciddi məzmunu idi. Bu mənada, əsas məqsəd də məzhəkəni *öz stilində* təsvir etməkdən ibarət idi. Bunu Mirzə Cəlil həyata keçirdi. *Məzhəkə realizmi* onun bədii yaradıcılıq metodunun əsasını təşkil edir. Beləliklə, məzhəkə ilkin olaraq, Mirzə Cəlil yaradıcılığının bədi poetika qanunu oldu.

1. MİRZƏ CƏLİLİN MÜHİTİNƏ VƏ OBRAZLARINA YANLIŞ MÜNASİBƏT

Mirzə Cəlilin ilkin realizm mənbəyi mənsub olduğu xalqın-türkün həyatı, milli psixologiyası, ümumilikdə, Şərqi milli mənəviyyatı və ruhani aləmi idi.

Bütün mənəvi-əxlaqi, ruhani və iradî keyfiyyətləri də o, xalq həyatından əxz etmişdir.

Onun mənsub olduğu mühit və millət mənəviyyat, əxlaq, inam və etiqad, əqidə sarıdan saf idi. O mühitin övladları da milli-mənəvi və əxlaqi simaları, psixologiyaları baxımdan yaşadıqları cəmiyyətin və həyatın, zamanın məzmununu özlərində əks etdirirdilər. Təəssüf ki, vaxtı ilə bəzi tədqiqatçılar Mirzə Cəlilin yaşadığı və bəhs etdiyi dünya, mühit və insanlar (habələ əsərlərindəki obrazlar) haqqında, əsassız olaraq, qara rəngli fikirlər söyləyiblər. Guya onlar Mirzə Cəlilin böyüklüyünü göstərmək istəyiblər və bunun üçün də onun boy-a-başa çatdığı həyatı və mihti, əhatəsində olduğu insanları cahil, nadan, vəhşi adlandırmaq lazımdı. Halbuki, buna ehtiyac yox idi və bu qas qayırmaq yerinə, vurub göz çıxartmağa bənzəyir. Məsələn, Əziz Şərif “Molla Nəsrəddin” necə yarandı?” kitabında yazırıdı: “Cəlil Məmmədquluzadənin anadan olduğu dünya fanatizm, mövhumat, vəhşilik dünyası, çox müxtəlis, çox kəskin ictimai ziddiyətlər dünyası idi” (9,21).

Başqa bir səhifədə o, xalqı “dini mövhumat, cəhalət və nadanlıq əsarətində boğulan” (səh. 22) hesab edir, elə onun ardınca Azərbaycan, o cümlədən Naxçıvan kəndlilərini “bisavad, avam, nadan” adlandırır (səh. 23).

Belə çıxır ki, bu millətin mədəni həyatı olmayıb, barbar yaşayıb, onun əxlaqi, namusu, inam və etiqadı naqis olub!

Guya öz milli soyuna, milli varlığına, el-obasına, yurd-yuvasına bağlı olmaq vəhşilik, nadanlıq və cahillik əlamətidir. Guya “vəhşi, nadan, cahil” olmamaq üçün öz torpaqlarını yurd-yuvalarını ermənilərə verməli imiş!

Bu hava köhnə hava idi ki, sovet dövründə də çalqısı davam edirdi. Çar hökuməti öz işgalinə bəraət qazandırmaq üçün Qafqaz türklərini “barbar” hesab edirdi və vaxtilə bundan da köhnə bir hava var di. Millətin öz adını deməmiş, kinaya ilə onu “tatar” adlandırmışlar. Halbuki tatar (vəhşi, barbar mənada) hesab etdikləri millət (Türklər) 800 ildən çox onlara-slavyan və german tayfalarına mədəniyyət, əxlaq, özünüidarə etmək qaydaları təlqin etmişdir.

Necə olur ki, dünya ədəbiyatının dahisi F. M. Dostoyevski “Dnevnik” jurnalının 1876-ci il yanvar sayında açıqca belə yazırıdı: “Bizim xalqımız xoş gün arzulayan, kobud və nəzakətsiz (qaba), qəflət və əxlaqsızlığa sadıq, varvar bir xalqdır”;—amma çarizm türkləri varvar hesab edirdi? (burada xalqımızın gözəl bir deyimi yada düşür: “Adımı qoyaram sənə, səni də qoyaram yana-yana”). Türklerin bəşəri böyük-lüyü həm də onda idi ki, onlar heç vaxt başqa xalqlara, millətlərə həqarətli baxmayıb, onları alçaldan və təhqir edən bir şərait yaratmayıb, əksinə onlara himayədarlıq edib, əmin-amanlıq verib... Xülasə, bunda işimiz yox! Gələk həmin o “nadanlıq, cahillik, vəhşilik” deyilən məkrili məntiqin üstünə!

Mirzə Cəlilin mühitinə və mənsub olduğu millətə qarşı qara yaxmaq siyasəti ilə, onun ədəbi qəhrəmanlarına, obrazlarına yarımcıq münasibət arasında bir uyğunluq var, hər ikisi bir siyasetə xidmət edir; ona görə də bəzi “oxumuşlarımız” da Mirzə Cəlili, necə deyərlər, xalq rüsvay edən kimi anlayırlar.

Bu çox qaba bir anlayışdır və bu cür münasibətin özündə bir naqışlıq və qarayaxma, öz arşını ilə ölçmə “alimliyi” vardı və bu bilavasitə Mirzə Cəlilin yaradıcılıq psixologiyasını, onun bədii poetikasını anlamamaqdan irəli gəlib. Məsələnin mahiyyətini anlaya bilməyənlər ona zahiri, yüngül (sabun köpüyü kimi yüngül!) yozumdan yanaşıblar. Mirzə Cəlilin əsas ideya süngülərindən biri də məhz bu cür “mərəzlərə” tuşlanmışdır. Mirzə Cəlili “cəhalət və nadanlığı” qələmə alan bir sənətkar kimi təqdim etmək yalnız yozumdur. Çünkü Mirzə Cəlil cəhalət və nadanlıq üçün yazmırıldı, insanda (obrazlarında) o, cəhalət və nadanlıq da axtarmırıldı və onun obrazlarının heç biri cahil və nadan deyildi. Məsələn, Xudayar bəy Xudayar bəydi, o da tünd qara rəngli deyildi və onu tam tünd qara obraz adlandırmaq da olmaz, çünkü, müəllifin sözü olmasın, durub insalla danışsaq, onda qeyd etməliyik ki, Xudayar bəydə bir o qədər də günah yoxdur.

Xudayar bəyə özünün layiq olmadığı vəzifəni veriblər və o cür vəzifələri Xudayar bəy kimilərinə ona görə verirlər ki, nə desələr, ona əməl etsin, ona görə ki, onun özünün daxili səsi olmayıacaqdır; atalar necə deyib?—”Dəliyə hül ver, əlinə bel”. Və o necə bir cəmiyyətin qanun keşikçisi, məmnundur ki, adı miniyi də yoxdur, qənd-çay almağa pul da tapa bilmir.

Mirzə Cəlilin obrazlarının hər birində bir daxili məzmun sırrı vardır. Məsələn, Novruzəli öz doğma yerlərində yabançını görərkən dözə bilmir; usta Zeynal da yabançıya və onun murdarlığına tüpürür. Onların hər ikisi nənən, ruhən azad adamları: onlar etiraz edir, qəbul etmədiklərinə sərt üz göstərilər.

Qurbanəli bəy naçalnikin arvadına məhrəm adamdı, məclisdə də rus kişilərindən fərqli, orijinal olduğunu göstərirdi; yabançıları da öz evində qonaq edə bilməzdi—bu da bir

cür rəddetmə tərzidir; o bunları bəylilik qüruruna, milli ləyəqətinə sığışdırı bilməzdi.

Məzmun-xarakter baxımından Mirzə Cəlilin obrazları iki tipdən ibarətdir:

1) özü kimi görünənlər; 2) özü kimi görünməyənlər.

Özü kimi (yəni öz daxili kimi, öz daxili səsinin hökmü dairəsində) görünənlərin məzhkələri də bir-birindən fərqlənir. Məhəmmədhəsən Əmi, Zeynəb, Novruzəli, Usta Zeynal və onlarla başqaları özü kimi görünən obrazlardı. Xudayar bəy, Qazi, Karapet, Qurbanəli bəy, naçalnik, naçalnikin xanımı, Muğdisi Akop, Vəli xan, Şeyx Nəsrullah, İsgəndər kimi obrazlar isə özləri kimi görünə bilmirlər. “Özü kimi” görünməyən və görünə bilməyən obrazların hamısı məzhəkə içərisindədirlər.

Orta əsrlər Şərq ədəbiyyatı üçün həyat məzhəkə deyil, ideyadır, zövq, didaktika mənbəyidir. Cəlil Məmmədqulu-zadənin böyüklüyü o oldu ki, bu ədəbi qanuna o, yeni bir məzmun da bəxş elədi. Həyatın və cəmiyyətin bütün cid-diliklər içərisində məzhəkələrdən ibarət olduğunu göstərdi; hər şeydən əvvəl, Şərq milli yazılı ədəbiyyatına yeni üslub qanunu yazdı: bu, məzhəkənin bədii poetika qanunu idi. Şeyx Nəsrullah da, Xudayar bəy də özlərini ciddi aparırdılar, lakin onlar ciddi, ya qeyri-ciddi, məzhəkəli idilər.

“Özü kimi” görünməyən obrazlar maska geyiniblər; onlara elə gəlir ki, maskali oluqlarını heç kəs bilmir. Bütün maskalar tragikomik hallardadır; mahiyətcə, onların həyatına faciə komediyanın yaxındır; lakin onlar üçün komediya faciələrdən cəlbedici idi. Mirzə Cəlilin məzhəkə realizmi göstərdi ki, bütün maskalar yırtıqdı.

Ciddilik onlarda öz həddində olmaq deyil, öz həddindən çıxməq əlamətdir. Ümumiyyətlə isə, əxlaqi cəhətdən

məzhəkə eyib deyil; eyib olmayanlar isə rəğbat oyadır.

Beləliklə, Mirzə Cəlilin yaradıcılıq psixologiyasının ilkin və əsas stili—Məzhəkədir. Mirzə Cəlil də eyib axtarmırdı, əksinə, rəğbat bəsləyirdi—əlbəttə, öz halında olan insanlara aid idi bu rəğbat.

Məzhəkənin başqa bir üslub əlaməti onun tragik məzmunu ilə bağlıdır. Məzhəkə tragizmi Azərbaycan ədəbiyyatında tənqidin realizmin poetika, üslub, ideya strukturuna daxil olan əlamətdir. Özü kimi görünə bilməyən obrazların daxilində bir tragic məzhəkə var.

Cəlil Məmmədquluzadə yaradıcılığına xas olan realizm—Məzhəkə realizmidir: “Çay dəsgahı”, “Kişmiş oyunu”, “Ölülər”, “Dəli yiğincağı”, “Anamın kitabı”, “Ər” komedyalarının, “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Saqqallı uşaq”, “Konsulun arvadı”, “Pirverdinin xoruzu”, “Buz”, “Zırrama”, “Yan tütəyi”, “Nigarancılıq” və b. hekayələrinin, “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi” povestlərinin, bütün felyetonlarının bədii ifadə stili baxımından əsas poetika qanunu—məzhəkədir; bu, xalq psixologiyasından gələn üsul idi, mullanəsrəddinçilik poetikası idi. Mullanəsrəddinçilik isə gerçəkliyi öz biçimində söyləmək, açmaq bacarığıdır. Bu, Realizm Poetikasının xalq təfəkküründən, psixologiyasından əxz edilən qanunudur; “nadan, cahil, vəhşi” adlandırılan bir xalqın, millətin mənəvi böyüklüyü, saflığıdır!!

Ümumiyyətlə, Mirzə Cəlil yaradıcılığına—onun obrazlarına və mühitinə köhnə arşınlarla qiymət vermək olmaz; çünkü Mirzə Cəlil bütün yalançı arşılara, ölçülərə, yalançı yozumlara və yabançı simalara düşmən idi. Çünkü Mirzə Cəlil Böyük Vətən eşqinin, milli təəssübün, milli-bəşəri humanizmin, milli qeyrətin, milli inqilabı iradə və təfəkkürün,

milli özünüanlarının müasiridir. O öz əsərlərində həyatı, cəmiyyəti əks etdirirdi. İnsanın cəmiyyətdaxili ağrılarını, iztirablarını təsvir edirdi, cəmiyyət isə məzhəkələrdən ibarətdir.

Xülasə, Mirzə Cəlili guya cəhaləti və nadanlığı təsvir etdiyinə görə dahi hesab edənlərə xatırladaq ki, Mirzə Cəlilin yaradıcılıq psixologiyasında belə bir sxematiklik olmayıb; bu, Mirzə Cəlilin yaradıcılıq uğuruna, ideyalarına qondarma yanaşmadır. Mirzə Cəlil xalq təfəkkürünün dahisidir. Xalq təfəkküründə isə cahillik və nadanlıq deyilən yarlıqlar yer tutu bilməz...

Ümumiyyətlə poetika qanunundan yanaşsaq, söz öz işlənmə məqamına görə müəyyən tipoloji xüsusiyyətlər kəsb edir. Bunlardan birincisi sözün bədii yaradıcılıqda yeridir. Bədiilik sözün işlənmə simptomlarına görə müəyyənləşir; bu müəyyənləşmə aktı yeni bir nəzəri, estetik sahəni üzə çıxarır; bu estetik sahənin ilk tipi üslubdur. Bəs üslubla bədii yaradıcılıq arasında hansı nəzəri, estetik və praktiki əlaqələr (bağlılıqlar) vardır?

Bədii yaradıcılıq, hər şeydən əvvəl, üslubi prosesdir; üslub yaradıcılıqdan asılıdır. Bu mə'nada, hər ədəbi növün və janrin özünün üslubi tipologiyası vardır; başqa formada desək, janr öz tipizmini üslub aktı ilə təzahür etdirir. Dramaturgiya, nəşr və poeziya həm də üslubi prinsipləri özündə ehtiva edir. Məsələn, Mirzə Cəlil öz üslub axtarışlarını komedyada bir biçimdə, nəsrə (hekayə və povestdə) başqa bir biçimdə tapdı.

Deməli, bədii yaradıcılıq üslub vasitəsidir; başqa sözlə desək, üslub bədii ifadə tipinin əsasında dayanan faktor kimi həm nəzəri, həm də empirik amildir. Yaziçı öz üslubunu qabaqcadan müəyyənləşdirə bilmir, üslub, yaradıcılıq prosesinin gedişində, necə deyərlər, məzmunun, təsvir və ifadənin,

obrazların məzmunu daxilindən təzahür edir. Deməli, metod, üslub yalnız yaradıcılıq prosesində meydana çıxır. Bu mə'nada, bədii yaradıcılıq bilavasitə üslubu müəyyənləşdirən, onu tətbiq edən me'yarıdır. Bədii müəyyənliliyin özü-nün xüsusi prinsip və sahələri vardır ki, bunlardan birincisi məhz bədii üslubdur.

Hadisə və əhvalatlara, gerçəkliyə münasibət baxımdan üslub öz tipini göstərir. Məsələn, "Danabaş kəndinin əhvalatları" povestindəki hadisə və əhvalatlar çox ciddi gerçəkliliklərdir və bu gerçəkliyi bir neçə formada ifadə etmək olardı: birincisi, hadisələrin və obrazların məzmunundan aslı olmayaraq, təsviri adı dramatik tərzdə də qurmaq olar; ikincisi, bədii təsvir ümumi epik formada verilər, yaxud romantik üslubda köklənərdi. Bəlkə də, bu zaman gerçəkliyin dramatik mənzərəsi Mirzə Cəlilin faktiki üslubunun yaratdığı tə'sir qədər ciddi alınmazdı. Mirzə Cəlil çox dramatik, faciəvi hadisələrə yeni bir ifadə tipindən yanaşdı. Bu ifadə tipi dramatik komizmə bağlı idi ki, həm üslub, həm də metodiki baxımdan yumoristik, satirik tipizmi özündə eks etdi. Bu zaman yaradıcılıq prosesinin özündə fərdi-tipoloji cəhətlər üzə çıxır və əsərin adından başlamış, təkiyənin bütün məqamlarında gülüş doğuran, cəlbedici nağıl ovqatı yaradan bir təsvir tipi öndə dayanır. Bu zaman bədii təsvirin özü-nəməxsus üslubi siptomları formalasır: burada satira da, humor da, lirika da birləşir. Janr tipinə görə nağıl, təhkiyə formasına bədii dilin, sözün ifadə tərzi ilə yeni nəfəs-üslub verilir.

Nəsrədə komedik tərz Mirzə Cəlilin üslubu ilə formalaşdı. "Ölülər", "Dəli yığıncağı" və başqa komediyalardakı hadisələrin bədii in'ikası da həmçinin. Dramaturgiyada komediya yalnız nitqlərin, danışıqların ifadə tipi, məzmunu ilə bağlı olaraq janr müəyyənliliyi tapır. Komediyanın ümumi

janr tipi və üslubi dramatizmi var. Lakin əsas üslubi simptom yaziçinin bədii poetizmi ilə əhvalatlara və münasibətlərə yanaşma tipindən, onları təqdimetmə tərzindən asılıdır: yalnız bu zaman sənətkar fərdiyyəti, üslub məxsusluğu ayırd olur. Qoqol da, Mirzə Cəlil də komediya yazmışlar: ümumilikdə götürsək, komediya janr kimi öz ölçüsündədir. Bu ümumini yalnız bədii üslub tərzi aradan qaldırır, sənətkarın özünəməxsusluğu yalnız bundan sonra in'ikas edir.

Deməli, hər bir sənətkarı fərqləndirən cəhət onun üslubi mövqeyidir. Bədii yaradıcılıq tərzi, üslubi tipologiya əsas keyfiyyət kimi sənətkarın ədəbi mövqeyini üzə çıxarır.

Beləliklə, hər bir üslub bədii səciyyədir, hər bir səciyyə yaziçinin özünəməxsusluğudur. Üslub da, metod da yaradıcılıq texnikasına, bədii yaradıcılığın qanuna uyğunluqlarına daxildir.

2. CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞI MİLLİ ƏDƏBİYYATDA YENİ POETİKA SİSTEMİ KİMİ

Böyük söz ustası Cəlil Məmmədquluzadə sənətkarlıq baxımından çoxşaxəli və zəngin yaradıcılığı ilə ədəbiyyatın yeni poetika sistemini meydana gətirdi. Bu, turkdilli ədəbiyyatların yeni poetikası demək idi; bu, eyni zamanda, Yaxın və Orta Şərqi ədəbiyyatlarında yeni ədəbi hadisə idi.

Başqa sözlə desək, Mirzə Cəlil ədəbiyyatı yeniləşdirdi: bu o demək deyildir ki, artıq ədəbiyyat köhnəlmışdı, xeyr, bu, ədəbiyyatın öz ənənəvi dairəsindən geniş meydana çıxmışı mənasında olan yeniliyi demək idi və ədəbiyyata yeni klassik sistematika verən yaziçi onu yüz illərin təsir dairəsinən çıxartdı və bədii yaradıcılığa mövzu, üslub, ideya, dil, söz novatorluğu gətirdi.

Cəlil Məmmədquluzadə poetikasının təşəkkülünü necə xarakterizə etmək olar? Orta əsrlərin söz icazı tərzində deşək, Mirzə Cəlilin sənət inciləri günəşin doğuşundan sonra onun şəfəqlərinin (şüalarının) əksi ilə parlayan ləl-cəvahirat-lara bənzədi. Burada "Don Kixot" romanının yeniliyini xarakterizə edən bir fikri qeyd etmək gərəkdir. "Servantes şer yazdı. Şerin vaxtı keçmişdi. Servantes əsrləri dolaşıq salan dəlisayaq bir İdalqo haqqında yazırıd" (26, 139).

Mirzə Cəlil də "əsrləri dolaşıq salan" ədəbiyyata aydınlıq gətirir, onun yeni şedevrlərini yazırıd. Bu həm də Poetika sahəsində bədii sənətkarlığın yeni ifadə xüsusiyyətlərinin təşəkkül tapması demək idi.

Ən başlıcası, Cəlil Məmmədquluzadə sözdən istifadənin yeni tərzini-bədii-estetik özəlliklərini, forma və məzmun zənginliyini üzə çıxartdı. Bunu haradan əzx etmişdir o? Sözsüz ki, xalq təfəkküründən. Bu mənada, Cəlil Məmmədquluzadə yaradıcılığının ilkin və əsaslı qaynağı folklorudur.

Mirzə Cəlil başdan-başa milli yazıçıdır. Və sözsüz ki, onun ədəbi böyüklüğünün sırrı və mənbəyi də buna bağlıdır. Bu həm də o deməkdir ki, onun bədii yaradıcılığının ilkin istinad nöqtəsi və qaynağı Şərqdir. O, hər şeydən əvvəl, Şərq və ümumtürk milli təfəkkürünün övladı idi. Şərq-onun bədii dünyasında xarakterdir, ideya, məzmun və üslubdur.

Şərq, ümumilikdə, dünya ədəbiyyatının ilkin qaynağı və zəngin xəzinəsi olub.

Şərq-doğmaq, yaranmaq, can (ruh) vermək, dirilik deməkdir. Günəşin doğuşu, hərarət, oyanma Şərqdən başlayır və bütün zövqlər, düşüncələr, psixoloji proseslər də Şərq estetikasının əlamətləri kimi təzahür edir.

Mirzə Cəlil xalq milli təfəkkürünə, folklorla bağlıdır: ümumtürk mifoloji təfəkkürü onun bədii duyumu və yozu-

munun mənbəyi idi.

ÜmutTürk folklorunda dərin və nəhayətsiz mənalar, ideyalar, bədii-poetik duyum, söz hikməti, obrazlılıq, sərrast deyim, oynaq dil, üslub və bədii nizam vardır. Bütövlükdə, bu estetik kateqoriyalar onun poetikasının daxili özəlliklərini müəyyənləşdirmişdir.

Xalq ədəbiyyatı üçün nağıllar, hekayət və rəvayətlər, mollanəsrəddinçilik nədirse, XX əsr ümumTürk Şərq ədəbiyyatı üçün də Mirzə Cəlil nəsri, dramaturgiyası, bədii publisistikası o deməkdir. "Məlikməmməd", "Ovçu Pirim", "Göyçək Fatma", "Sehirli üzük", "Ağ atlı oğlan", "Daş üzük", "Qızıl qoç" nağıllarında bədii dil, üslub obrazlılıq hansı əhəmiyyəti daşıyırsa, Mirzə Cəlil yaradıcılığının poetikasını səciyyələndirən dil, üslub, obrazlılıq, təhkiyə də həmin əhəmiyyəti daşıyır.

Bədii ifadə baxımından Mirzə Cəlil təhkiyəsi xalq mifologiyasının estetik sistemi daxilində köklənmişdir. "Çay dəsgahı" allegorik dramından başlamış, bütün hekayə və povestlərində, komediyalarda, felyetonlarında xalq mifologiyası sisteminə xas olan bir estetik sintez, nağıl strukturu vardır. Rəvayət tipli nəqletmə, mifoloji məzmun (bu obrazların inamaları, xarakterləri, duyğuları, xəyalları, arzuları ilə bağlı mətnlərdə daha çox öz əksini tapır) onun bədii təsvirinin ruhu, qanadıdır.

"Danabaş kəndinin əhvalatları" povesitində "Bir yün-gülvari müqəddimə" adlı proloq-hekayət əsas əhvalatın başlanmasına kimi olan məzmundur: bu məzmunda əsas stil ciddi komizm, rişxənd, hiddət, daxili qəzəb, kinayə və eyhamdır. "Müqəddimə" dəki qəzetiçi Xəlillə, lağlağı Sadıq xalq nağıllarındaki ruhu özlərində saxlamışlar; və o ruh bütün əsər boyu həm təhkiyə strukturunda, həm də

obrazların hayatımda daha da dərinleşmiş, yeni əlamətlərlə təzahür etmişdir.

Povestdə hekayələrin başlanması tərzi nağılların başlanması üsulunu xatırladır: "Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdi".

'Danabaş kəndinin əhvalatları"ndakı ilk cümlə epiqraf tiplidir: "Nağıl edibdi Laqlaqı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil". Bu məlumat-bildiri nəyi xarakterizə edir? Hər şeydən əvvəl, yazıçı əhvalatların doğruluğuna, inandırıcılığına işarə edir. Sonra isə Sokratın sözlərini epiqraf kimi verir. Deməli, Mirzə Cəlil üçün ilkin şərt əsərin realizmidir. "Bir yüngülvari müqəddimə"nin təhkiyəsində nağılvari tərz var və bu tərz onun bütün nəşr əsərlərinin poetik ruhunu təşkil edir: "Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdi. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. Mən özüm anadan olmuşam düz otuz il bundan əvvəl, yəni mənim otuz yaşımdır...".

"Eşşeyin itməkliyi" belə başlayır: "Miladiyyə tarixinin min səkkiz yüz doxsan dördüncü ilində, avqust ayının əvvəl lərində Danabaş kəndində bir qəribə əhvalat olubdu. Əhvalat budur ki, Məhəmmədhəsən əminin eşşəyi oğurlanıb"- bu cür başlanğıc əhvalatın (hekayətin) gerçek olduğuna işarədir. Əhvalatın (nağılin) baş vermə tarixini konkret şəkildə göstərmə də realizmə bağlı cəhətdir. Dünya ədəbiyyatında bir sıra hekayə, povest və romanlarda bəhs edilən dövrün tarixi zamanı bildirilirdi. Tarixi zamanı göstərmə hadisə və əhvalatların gerçəkliyinə işarə etmədir.

Bəzi nağıllarda da onun zamanına, dövrünə işaret edilirdi: "Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir padşah var idi".

"Kitabi-Dədə Qorqud"un "Müqəddiməsi"ndə də zaman,

dövr bildirilir (bu Dədə Qorquduñ yaşadığı zamanın bildirişidir): "Rəsul əleyhissəlam zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu".

"Çay dəsgahı" adlı əsərindən göründü ki, Cəlil Məmmədquluzadənin bədii düşüncəsində dərinliklərə gedib çıxan bir folklor ruhu vardır.

"Çay dəsgahı" allegoriik əsərdir. Allegoriya Şərqiñ ən qədim və ənənəvi janrı, xalq ədəbiyyatında daha çox bəyənilən və seçilən üslub tipidir. Yazılı ədəbiyyata da folklor-dan gəlibdir. Ümumşərq ədəbi aləmində allegoriya obrazlı məna, pərdəli ideya, fikir ifadə etmək səciyyəsi daşıyırı.

Deməli, Mirzə Cəlilin ilk müraciət forması kimi allegoriyanı seçməsi təsadüfi deyildir. Allegoriya ədəbiyyatın bədii nəzəriyyəsində öyüd, nəsihət vermə simvolu, habelə didaktikada öz yeri olan bir dil, üslub əlamətidir. Allegoriya həm də tənqidetmə tərzi, satira tipidir. Yumor, məzhəkə, eyham, rişxənd tərzi allegoriyanın estetik səciyyəsində xüsusi yer tutur. Ümumiyyətlə, xalq ədəbiyyatında ən qabarılq stil kimi kinayə, hiddət, humor, tənqid, ifşa həm də və daha çox, allegoriik dillə qabarılq şəkildə ifadə edilmişdir. Yumor, məzhəkə, lətifə, qaravəlli kimi növlər xalq yaradıcılığının janrı üslub əlamətləridir. Təmsil, allegoriya, məzhəkə əsasən aşağı təbəqənin tənqid forması (üsulu) olmuşdur. Yuxarı təbəqədə mədhiyyə, öyüd, nəsihət, tərif mühüm meyar (ölçü) hesab edilirdi. Mirzə Cəlil xalq həyatına, psixologiyasına daha yaxın olduğuna görə bu formanı seçmişdir. Bu, xalqa məhrəm olmağın da əsas cəhətlərindən biri idi.

"Çay dəsgahı" nəzmlə yazılmış bir pyesdir. Bu da Şərqi üslubudur. Yumor, satira nəzmlə ifadə edildikdə lirik effekt verir və bunu da unutmaq olmaz ki, ümumTürk folklorunda nağıllar, dastanlar lap ilkindən nəzmlə söylənmişdir.

"Çay dəsgahı" dramında mövzu, süjet əsas deyil, fikir, onun inikas tipi əsasdır.

Lakin alleqoriya Cəlil Məmmədquluzadəni qane edə bilməzdi. Alleqoriya, bir növ, arxada danışmağa, qeybat qırmağa bənzəyirdi. Mirzə Cəlil obrazları, qəhramanları ilə üzüə, nəfəs-nəfəsə dayanmağı üstün tuturdu. Bu onun realizminin ilkın poetik əlamətlərindəndir.

Yazıcı yaşadığı mühitin, dünyanın sosial, mənəvi-əxlaqi, ruhani, ictimai-siyasi gerçekliklərini görür və onun əhatəsində, təsiri altında yaşayırdı. Real gerçekliklər bir mövzu kimi aktual idi. Lakin əsas amil bədii sözün aktuallığını (ifadə tərzini) axtarıb tapmaq prinsipinə bağlı idi və bu prinsipdə bədii sözün aktuallığını yaratmaq, onun üslub tərzini, janr sistemini müəyyənləşdirmək tələbi onə çıxırıdı.

Bu tələblərin müqabilində Mirzə Cəlil üçün alleqorik tərz dar idi; onu geniş poetika səmaları olan janrlar qane edə bilərdi. Həyat geniş əhvalatlar, xarakterlərlə dolu idi, buları əsk etdirmək üçün isə yeni janrlar, yeni yazı tərzi gərək idi və bu dairədə hekayə, nəql üsulu qaneedici ola bilərdi. Və nəhayət, yazıcı o ölçünü, janr tipini müəyyənləşdirdi. "Eşşəyinitməkliyi" adlı povesitini yazdı ki, bu da "Əhvalatlar" silsiləsindən olan ilk əsəri idi. Əslində, "Çay dəsgahı" adlı alleqorik komedyası "Əhvalatlar" silsiləsinin başlangıcıdır və ikinci əsər "Kişmiş oyunu" (1892) oldu.

Mirzə Cəlil artıq o janrı, stili tapmışdır: "Poçt qutusu", "Kişmiş oyunu", "Usta Zeynal", "Iranda hürriyyət", "Dəllək", "Pirverdinin xoruzu", "Qurbanəli bəy", "Molla Fəzləli", "Nigarəncılıq", "Konsulun arvadı", "Xanın təsbehi", "Zirrama", "Yan tütəyi" və b. hekayələrini yazdı.

Həyat hadisələrini nəql etməklə bərabər, onları canlı şəkildə göstərmək tərzi də onun poetikasının başqa cəhət-

lərini üzə çıxardırdı: "Kişmiş oyunu", "Ölülər", "Anamın kitabı", "Danabaş kəndinin məktəbi", "Kamança", "Lal", "Dəli yiğincığı", "Ər", "Oyunbazlar", "Lənət" kimi dram əsərlərini yazdı.

Mirzə Cəlil poetikasının daha bir yeni sahəsi- bədii publisistikadır. Həm məzmun və ideya, həm də bədii ifadə xüsusiyyətlərilə o, publisistikaya xalq ədəbi düşüncələrinin, folklor poetikasının ruhunu gətirdi və bu publisistikanı janr, üslub, forma-məzmun baxımından elə bir yüksək həddə qaldırdı ki, yüzlərlə mətbuat orqanı içərisində yeganə dərgi kimi "Molla Nəsrəddin" Yaxın, Orta Şərq və Uzaq Şərqi, Asiya və Avropanın bütün ölkələrinə ayaq açıb getdi.

Mollanəsrəddinçilər böyük bir ədəbi məktəb yaratdılardı. Mollanəsrəddinçilik Mirzə Cəlil poetikasının ana xətti idi və janrımdan asılı olmayaraq, onun bütün əsərlərinin ruhunda bir mollanəsrəddinçilik stili vardır.

Mirzə Cəlil poetikasında bədii məxsusluğun daha bir sahəsi- dildir. Mirzə Cəlilin üslubu kimi dili də yeni idi. Bu dil xalq yaradıcılığından, folkordan, milli təravətlərdən gəlmə dil idi. Sözsüz ki, xalq yaradıcılığının dili milli psixoloji əlamətləri ilə zəngindir.

Dil, hər şeydən əvvəl, milli müəyyənləşmə faktorudur. Bədii dil bədii əsərin daxili üzvüdür və hər bir yazıçının poetik özünəməxsusluğu həm də dillə bəlli olur. Klassik yazılı ədəbiyyatda dil bədiiliyn psixoloji-struktur səciyyəsi idi. Bu mənada Mirzə Cəlilədək yazılı ədəbiyyatda nəql, hekayət, təhkiyə dilində yazıçı (şair) fərdiyyəti o qədər də nəzərə çarpırdı. Əlimizdə olan əsərlərin dilləri bədiilik, üslub baxımından, leksik-semantik cəhətdən vahid proses üzərində inkişaf etmişdir. Onlarda, deyək ki, Folklor sadəliyi, psixoloji məhrəmlik zəif idi. Xalq bu dildə danışmırıldı; Çünkü yazılı

ədəbiyyatın dilinə yad sözlər, ifadələr, bədiiliyə ağırlıq gətirən izafətlər qarışmış və özünə davamlı yer almışdır.

Mirzə Cəlil klassik ədəbi dildə danişsa idi, hekayət və əhvalata yeni stil verə bilməzdi. "Aldanmış kəvəkib" (M.F.Axundzadə) povestinin dili klassik yazılı ədəbiyyatdan gələn dil olduğuna görə cəlbedici deyildi.

Mirzə Cəlil dili min illik bir tarixi dönenmlərin tapıntısı kimi yeni idi və bu dil indiyədək yazılmış əsərlərin dilindən fərqləndi, eyni zamanda bu dil bədii ədəbiyyatın yeni bir simasını formalaşdırıldı. Məhz özünəməxsus dili və üslubu ilə o böyük şedevrlər yaratdı.

Mirzə Cəlildə bədii dil üç istiqamətdə yayılıb:

1. Bədii nəşr dili.
2. Dram (komediya) dili.
3. Bədii publisistika dili.

Mirzə Cəlil yaradıcılığında dil nədir? Hər şeydən əvvəl, dil onun poetikasında bədii semantika, üslub vasitəsi, nitq strukturu, rəmz, eyham, təhkiyə dinamikasıdır. Yalnız dil vasitəsilə oxucunun diqqətini cəlb etmək mümkün idi və dil baxımından sönüük olan əsərlərdə hansı bədiilik keyfiyyətlərindən danışmaq olar?

Bədii dil-nağıl dili, təhkiyə dilidir; bu nağıletmənin, təhkiyənin özünəməxsus keyfiyyətləri, dinamizmi, üslubu, obraslılığı, bədii siması vardır. Mirzə Cəlilin nəqlində, təhkiyəsində və bədii üslubunda dil mətnaltı və mətnüstü poetikadır. Mirzə Cəlilin dili şirin təhkiyə dilidir, nağıl, dastan dili, habelə xalq poetika dilidir: "Müxtəsər, sinninin hər güşəsinə əl uzatdı, baxdı, gördü, onun alnınə məhz bir qara-günçülük yazılıbdi. Amma hamidan artıq Məhəmmədhəsən əminin ürəyi bir zaddan sarı sixılırdı. Məhəmmədhəsən əminin ürəyi ona sixılırdı ki, söz yox, bu işlərin hamısı Allah-

taalanın öz işidi, heç bir şey yoxdu ki, xudavəndi-aləm bundan baxəbər olmasın..." (Danabaş kəndinin əhvalatları. I cild, səh. 62).

Yaxud: "Nahardan sonra uzandım, amma yuxum gəlmədi. Durdum, əl-üzümü yudum, bir qədər zehnim açıldı. Geyindim, çıxdım küçəyə və yavaş-yavaş gəlbim şəhər bağına..." ("Konsulun arvadi", I cild, s.164).

Bu cür nümunələrin sayını artırı bilərik. Hər hansı bir xalq nağılından, yaxud dastanlarından da nümunələr verə bilərik. Məsələn: "İbrahim heç bir söz deməyib əyləşdi. Başladı divi gözləməyə. Aradan bir az keçdi, bir də gördü, budu, yer titrədi, göy guruldu, div girdi içəri" ("İbrahimin nağılı");

Yaxud: "Bəli, Qurbani axşamı saldı, durub yavaşca üz qoydu Haməm bağcasına. Ta ki, yaxınlaşış gördü ki, bağın darvazası bağlıdı" ("Qurbani" dastanı).

Deməli, Mirzə Cəlilin dili—qaynağı olan dildir: Eyni zamanda onun dil poetikası orijinaldir.

Bədii dil orijinallığı Mirzə Cəlil üslubunun, təhkiyəsinin ruhudur, məna, məzmun, sənətkarlıq qanadıdır.

Nağıllarla Mirzə Cəlil povest və hekayələri arasında bədii-poetik bağlılıq vardır. Təhkiyə tərzi, söyləm, nitq, təsvir, üslub bədii bağlılığın ilkin tərəfləridir. Mirzə Cəlildə əhvalatlara yanaşma, onları təqdimetmə tərzi canlı və qabarıqdır: eyni canlılıq və qabarıq təsvir obrazların təqdimində də xarakterik səciyyə daşıyır. Biz bağlılıq dedikdə onu hərfi mənada qəbul etmirik: söhbət tipoloji, bədii-psixoloji, üslub bağlılığından gedir. Mirzə Cəlilin dili bədiiliyin yeni çalarlarını, sənətkarlıq sırlarını üzə çıxardır. Dil sadəliyi, obrazlılıq, təhkiyə dramatizmi, lirizm, komizm, bədii yiğcamlıq, tipiklik, lirik təsvir, epiq dolğunluq və başqa keyfiyyətlər Mirzə Cəli-

lin poetikasında yeni estetik faktora çevirildi.

Cəlil Məmmədquluzadənin bədii təhkiyəsində nəqletmə psixoloji prosesdir: sözlər və ifadələr, cümlələr və ayrı-ayrı parçalar bu prosesin daxili "səsini" əks etdirir: "Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən başladı hürməyə. Mən əlimə ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorğun "hov, hov" səsi gəlirdi. Bu it hərçənd çox qoca bir it idi və yol ilə ötüb keçənlər ilə də çox bir acığı yox idi və olmazdı..." ("Buz").

Onun təhkiyə-nağıl dilində sözlər və bədii təsvir vahidləri, cümlələr bir-birinə zəncirvari şəkildə bağlıdır və bu bağlılıq bütövlükdə üslubi səciyyə daşıyır. Təhkiyə dilində sözlər və cümlələr bir-birinə o qədər simmetrik, nizamlı bağlanmışdır ki, sanki mirvari düzümüzür və aradan hər hansı bir mirvari dənəsini (hər hansı bir sözü, ifadəni, cümləni) çıxartmaq olmaz, əgər çıxarılsa, bədii məntiq pozular, həmaya yıl, boyunbağı öz gözəlliyyini itirər: "Hacı Bayramın oğlu, mənim küçə yoldaşım Şirəli mən həmişə onların qapısından ötəndə haman qoca köpəyi çağırardı küçəyə və itini küskürərdi üstüme və özü də, iti də məni bir qədər qovalardılar, amma tuta bilməzdilər; çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq gücsüz və əlacsız durduğu yerdə "hov, hov" edərdə. Və mənə xoş gələn o idi ki, itin bu xasiyyətinə Şirəlinin elə bərk acığı tutardı ki, məni boşlayıb başlardı yazıq qoca iti daşlayıb incitməyə" ("Buz").

Ümumiyyətlə, dili və üslubü ilə Mirzə Cəlil bədiiliyin yeni keyfiyyətlərini üzə çıxarmışdır və bu keyfiyyətlər ümumtürk ədəbiyyatında yeni bir mərhələ demək idi.

3. TƏNQİDİ REALİZMİN ÜMUMDÜNYA ƏDƏBİ MÖVQEYİ VƏ MİRZƏ CƏLİL REALİZMİ

Ədəbiyyatşünaslıqda poetika bir sistem kimi anlaşılır və bu, doğrudan da, belədir. Bu sistemin daxili strukturunda bədiilik, sözsüz ki, başlıca şərtidir. Bədiilik isə adı çərçivə, hündüd deyil, vahidlər sistemidir və bu vahidlər sistemində əlaqələndirici və tamlasdırıcı rol oynayan bir in'ikas strukturunda vardır ki, bunun da əsası bədii ifadə dramatizminə bağlıdır. Başqa sözlə desək, bədii dramatizm bilavasitə in'ikas strukturunun özüdür.

Təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumən, Asiyada, Yaxın və Orta Şərqdə Yeni bir Era böyük nasır, dramaturq, jurnalist, şair, inqilabçı-demokrat Cəlil Məmmədquluzadənin adı ilə başlayır. Bədii ədəbiyyatda özünü ifadənin, dialektik təkamülüün yaddaşına yeni forma, məzmun, ideya, üslub sinxronizmi gətirən Mirzə Cəlil XIX əsr ümumdünya ədəbi təcrübəsində yeni hadisə olan tənqid realizmin XX əsrдə yeni, milli tipini yaratdı. Tənqid realizm XIX əsr dünya ədəbiyyatının "aparıcı metodу" (2, səh. 335) idi və onun O.Balzak, Ç.Dikkens, N.V.Qoqol, L.N.Tolstoy, N.Q.Çernișevski, F.M.Dostoyevski, M.Y. Saltikov-Şedrin, N.A. Nekrasov kimi görkəmli nümayəndələri var idi. Tənqid realizm ilə Azərbaycan ədəbiyyatı tarixində yeni poetika sistemi, yeni ədəbi hərəkat dalğası meydana gəldi və bu tərpəniş XX əsr Azərbaycan, Ümumqafqaz və Asiya ədəbiyyatlarının bədii strukturunda əsaslı dönüş yaratdı.

Bədii ifadə funksiyasının tipinə görə, ədəbiyyatda ədəbi cərəyan, ədəbi növ və janr, metod və üslub meylləri formalaşır. Bədii in'ikas üçün ifadəetmə və təsvir, üslub sinxronizminin elə səciyyələri vardır ki, bu səciyyələri ayırd et-

mədən hər hansı bir ədəbi cərəyanın və hər hansı bir yazıçının yaradıcılıq dünyasına xas olan poetik incəlikləri açıqlamaq mümkün deyil.

Bədii özünəməxsusluq hər bir yazıçının fərdi keyfiyyətlərini əks etdirən mühüm poetik faktordur. Mirzə Cəlil üçün bədii yaradıcılıq təbliğat metodu deyil, real həqiqətlərin in'i-kas vasitəsidir: bu in'ikasda həyat faktları adı nağıl, hekayət deyil, komik dramatizmdir, komedik faciədir: dramatik faciə ilə faciənin dramatizmi burada yeni stildən təsvir edilir: hekayə, nağıl təhkiyə strukturunda faciənin, komediyanın in'ikası funksiyasını yerinə yetirir. Bu mə'nada, Mirzə Cəlilin yaradıcılığı tənqid realizmə xas olan poetikanın səciyyələri ilə orijinal idi: burada yeni bədii miqyaslar, üslubi atributlar ən'ənəvi ədəbi çərçivələri daşıtdı, bədii in'ikasa tipoloji özəlliklər gətirdi.

Mirzə Cəlilin yaradıcılığında həyat faktları ilə düşün-cələr bir müstəvi üzərindən təsvir edilir: bu müstəvidə hər şey sərbəst müdaxilə-münasibətlərin poetikasına bağlıdır.

Cəlil Məmmədquluzadə ədəbiyyata yeni bədii poetika, üslubi dinamizm gətirdi: klassik ən'ənəvi hədlər üstündən adlayan bu dinamizm realizmin yeni tipoloji xüsusiyyətlərindən xəbər verdi. Ümumiyyətlə, söz sənəti tarixində lap qədim dövrlərdən başlayaraq, məxsusi bədii normalar, bədii üslubi stixiya yaradıcılıq üçün başlıca şərtlərə çevrilib. Mirzə Cəlil bunlardan fərqli olaraq, yeni təsvirin, yeni münasibətin xüsusi üslubi kredosunu-tənqid və ittihəmin realizmini, tragikomik gerçekliyin dramatik ifadə tipini müəyyənləşdirdi: hər şeydən əvvəl, bədii poetikaya yeni ifadə üslubu və janr dramatizmi gətirdi.

Cəlil Məmmədquluzadənin özünün yaradıcılıq qanunları var idi. Bu qanunlar onun yeni tipdə formalasdırıldığı

tənqidi realizmin indiyədək mə'lum olan ən'ənəvi qanun-
larının formal tətbiqi demək deyildi. Tənqidi realizm qanun-
ları ümumdünya ədəbiyyatında klassizmin, maarifçi rea-
lizmin, sentimentalizmin, romantizmin qanunları dairəsində
deyildi. Ədəbiyyat qanunları hər hansı bir ədəbi cərəyan və
metodlar məngənəsində qapanıb qalmır, bu qanunlar hər
zaman və qərinələr sürəcində yeni-yeni məzmun-mahiyətdə
təzələnir. Qədim Şərq ədəbiyyatı, Antik mədəniyyət, Orta
əsrlər klassizmi, Intibah qanunları, realizm və romantizm,
naturalizm, sentimentalizm məhz ona görə bir-birlərindən
fərqlənmişlər ki, onların nümayəndləri özləri ilə bərabər yе-
ni yaradıcılıq normaları, prinsipləri gətirmişlər. Mirzə Cəlil
də dünya ədəbiyyatında yüz il əvvəl formalaşmış tənqidi rea-
lizm normalarını öz yaradıcılığına hərfən tətbiqetmə vəzi-
fəsini qarşıya qoymamışdır. O, yüz illik zamanların tarixi
yaddaşlarındakı çatışmazlıqları görmüş və Böyük Şərq
Poetikası qaynaqlarına, xalq ədəbiyyatının bədii strukturu-
na, üslub, dil, təhkiyə, təsvir, məzhəkə, faciə, eyham, kinaya,
rəmz dramatizminə söykənməklə öz yaradıcılıq qanunlarından
çıxış etmiş, tənqidi realizmin poetikasını yeni zaman,
ədəbiyyat tələbindən, yeni konseptual səciyyələrdən əsas-
landırmışdır.

Mirzə Cəlil üçün bədii yaradıcılıq tə'sir etmək, ayıltmaq,
hərəkətə gətirmək, anlatmaq vasitəsidir. Əgər bədii yaradı-
cılığı struktur əlamətlərinin ifadəsi hesab etsək, onda demək
olar ki, bədii dramatizm onun ruhudur. Bədiiliyin bütün
komponentləri dramatizmlə üzvi şəkildə əlaqəlidir. Mirzə
Cəlildə dil və üslub dramatizm, ədəbiyyatın, bədii poetika-
nın üzvi aktına çevrildi.

Ümumiyyətlə, bədii yaradıcılıq üçün dramatizm üslubi
strukturdur və bu, ədəbiyyat tarixi üçün, poetika üçün

ən'ənəvi bir strukturdur. Ümumdünya ədəbiyyatı tarixində bədii söz sənəti həmişə yeni üslub prinsipləri, bədii-poetik kəşflərlə yenilik qazanıb. Homer, Esxil, Aristofan, Nizami, Şekspir, Füzuli, Servantes, Molyer, Hüqo, Balzak, Dikkens, Mopassan, Qoqol, L.Tolstoy, Dostoyevski, Çexov ədəbiyyat tarixində hərəkət dinamikasına, bədii dramatizmə, xarakterlərin tipoloji səciyyələrinə görə yeni izlər açmışlar. Bu cəhət C.Məmmədquluzadənin də yaradıcılığına xas olan keyfiyyətdir.

Mirzə Cəlil bədii sözün yaddasını oyatdı və o yaddaşa yeni sənətin poetikasını yazdı. Bu strukturda bədii dramatizm ali keyfiyyətdir.

Bədiilik infrastrukturda (alt qatda, süjet və əhvalatın, xarakterlərin in'ikas prosesində) dinamikaya bağlıdır. Bu keyfiyyətin qabarlıqlığına görə Mirzə Cəlil özündə fərdilik-dən kənara çıxdı, ümumi ədəbi hərəkat sistemini yaratdı. Bu hərəkatda yaradıcılıq metodu tənqidi realizm idi.

Poetika elmində indiyədək zəif bəhs edilən problemlərdən biri kimi, nəsrədə bədii dinamizm yaradıcılıq prosesinin daxili sintaksisidir; bu sintaksisdə bədii-üslubi sinxronizmin nəzəri vahidləri vardır ki, bu vahidlər birləşib küll halında bütöv bir üslubi məxsusluğu eks etdirir. Mirzə Cəlil yaradıcılığı tənqidi realizmin poetik məxsusluğunu özündə ehtiva etdi, bədii təsvirin, üslubi poetikanın yeni tablolarını yaratdı.

Mirzə Cəlildə realizm bədii idrak tipi, real həqiqətlərin in'ikas dinamikasıdır: bu dinamikada həyat faktları nağıl, hekayə tipinə salınır: onun realizmində bədii dinamika bədii idrak üçün vacib olan ayıltmaq, yaddaşları silkələmək, anlatmaq funksiyasını yerinə yetirir. Bədii gerçəklilik prosesi həyat faktlarına bağlıdır. Həyat elə bir dəryadır ki, oradakı

genişlikdə nəhayətsiz sahillərdən çox-çox uzaqlarda gözəgö-rünməz hadisələr, əhvalatlar vaqe olur və dəbsiz dərinlik-lərdə o qədər canlı faciələr, komik situasiyalar vardır ki, on-ları əks etdirmək üçün xüsusi janr, üslub tipi gərəkdir. Bu baxımdan tənqidi realizm əlahiddə imkanlara malikdir.

Cəlil Məmmədquluzadənin özünəməxsus realizm mə-kani var idi və Mirzə Cəlil üçün realizm həyatın, cəmiyyətin və insanın bədii gerçəklik qanunları tələblərindən in'ikası, habelə həyata fəal müdaxilə tərzi demək idi. Bu ona görə belə idi ki, realizmin məhz tənqidi tipi ədəbiyyatın vəzifə kre-dosunu daha əhatəli şəkildə yerinə yetirirdi.

Mirzə Cəlil yaradıcılığında tənqidi realizmin hekayə, povest, komediya, felyeton kimi müxtəlif janrları, satirik və komik ifadə tipi vardır və bu janrların hər birində o, heyra-tamız bədiilik nümayiş etdirmışdır.

Tənqidi realizm Böyük Ədəbiyyatda gerçəkliyə fəal mü-daxilə tipidir. Mirzə Cəlil tənqidi realizmi bədii ədəbiyyatı maarifçiliyin normativ nəzəriyyəsindən xilas etmək missiya-sını həyata keçirdi. Ümumdünya ədəbiyyatında "Maarifçilər özlərinin Ağıl kultu ilə estetik normativlikdən kənara çıxa bilmədi" (14, s.16).

Yeni dövrdə Ağıl kultundan daha çox, məzhəkə, tra-gizm, tragik satirizm gərəkli idi. Çünkü həyat həqiqətlərini yeni formalardan, dinamik situasiyalardan canlı vermək üçün yeni üslubi takt gərək idi.

Tənqidi realizm klassizmdən, maarifçi realizmdən, romantizmdən fərqli imkanlara malik idi. Digər ədəbi metodlardan fərqli olaraq, tənqidi realizmdə, onun bədii-üslubi stixiyasında dramatizmin yeni tipoloji xüsusiyyətlərinin yeni mənzərəsi təzahür edirdi.

Ümumiyyətlə, dramatizm ədəbiyyatın bədii strukturun-

da xüsusi əhəmiyyətə malikdir: bədii yaradıcılıqda hər bir sintaktik amilin, kəsik vahidin, bədii prosesi təşkil edən kompozisiyanın əsasında üslubi dinamizm durur.

Ümumdünya ədəbiyyatşunaslığında bədii yaradıcılığın müxtəlif poetik-üslubi foralarından bəhs edilmişdir. Ədəbiyyatda ədəbi növ, janr, onların əsas xüsusiyyətləri haqqında bütün zamanlarda sistemli danışılmış və nəzəri mülahizələr praktik təcrübə impulsundan irəli sürülmüşdür. Ancaq elə üslubi-dinamik xüsusiyyətlər, poetik səciyyələr vardır ki, onlar haqqında söz açılmamışdır. Bunlardan biri-üslubi poetikanın tərkib hissəsi olan bədii dramatizmdir. Bədii dramatizmin tipi, yeri və mövqeyi məsələsi araşdırma və analizlərdə, demək olar ki, tam görünməmişdir. Bunun əsas səbəbi odur ki, dramatizm indiyədək zahiri aspektdən anlaşılmışdır.

Dramatizm bir neçə struktur tipindən anlaşılır:

Birincisi, o dialektik funksiya kimi izah edilmişdir. Məsələn, ensiklopedik şərhlərdə bu belə izah edilir: "Dramatizm-insanın təbiətlə və ictimai mühitlə əlaqəsini, ictimai həyatdakı, həmcinin ayrı-ayrı adamların həyatındaki dialektik prosesləri və vəziyyətləri müəyyən edən və ümumiləşdirən estetik kateqoriyadır" (16, s. 94).

Ikincisi, janr prosesində dramatizmə bir qəbildən ya-naşılmışdır: onu ancaq dramatik növün xarakterik xüsusiyyəti hesab etmişlər.

Hər şeydən əvvəl, dramatizm, əsasən, komediya, faciə, pyes, dram, vodevil, fars və b. janrlara xas olan əlamət hesab edilmişdir. Lakin unutmaq olmaz ki, bununla bərabər, dramatizm həm də bədiilik faktorudur. Bədii yaradıcılığın hərəkətdə olan daxili dinamikasıdır. Və bütün bunlara rəğmən, söyləmək olar ki, bədii dramatizm poetika baxımından

təhkiyənin psixologiyası deməkdir. Bu psixologiya Mirzə Cəlil nəsrində yeni keyfiyyətlərdən təzahür etmişdir.

Habelə, başqa sözlə desək, dramatizm bədii əsərin üslubi əlamətlərinin tipologiyasını müəyyənləşdirən amildir və bədii yaradıcılığa xas olan üslub vahidləri - naqıl, təhkiyə, danişiq, nitq, dialoq, monoloq, hərəkət, emosiya, təsvir, təsbeh, məcaz, rəmz, simvol, mimika, təsəvvürü bir istiqamətdə cəmləşdirən təsvir, kompozisiya, süjet də daxil, struktur-semantik lövhələr əsas cəhətlərin bütövündə, vəhdətində tam görünür.

Və bütün bunları ona göstərin ki, nəsrində bədii dramatizm poetika baxımından təhkiyənin psixoloji strukturu deməkdir. Bu psixoloji struktur Mirzə Cəlil nəsrində yeni poetik keyfiyyətlərdən təzahür etmişdir.

II HİSSƏ

TƏNQİDİ REALİZMDƏ NƏSR DRAMATİZMİNİN TƏBİƏTİ

I. TƏHLÜKƏNİN VƏ XARAKTERLƏRİN DRAMATİZMİ

Bədii funksiyası baxımından dramatizm həm də nəşr əsərlərində struktur poetika tipidir.

Hər şeydən əvvəl, dramatizm-əlamətidir. Başqa sözlə desək, bədii dramatizm nəsrдə yaradıcılıq prosesinin struktur, üslub əlamətidir.

Birincisi, o, bədii proseslərin əlamətlərini ifadə edir; eyni zamanda bədii prosesin dialektik psixologiyasıdır.

Ikincisi, nəsrдə bədii dramatizm əlamətlər əlamətidir; bu əlamətin içərisində törəmə əlamətlər vardır.

Məsələn, ilkin olaraq, nağıl və təhkiyənin üslubi tipi həm özü əlamətdir, həm də belə bir əlamətə bağlıdır: dramatizm bu təhkiyə-nağıl tipinin funksiyasına hərəkət taktı verir, bədii dili canlandırır, ona dramatik əlamətlər aşayıır. Daha bir əsas funksiya isə bununla bağlıdır ki, dramatik məqamlar yaranır və bu dramatik məqamlar vahid süjet xəttinin strukturunda əsaslı rol oynayır. Məsələn, "Yan tütəyi" hekayəsində belə bir dramatik əlamət-anlatma verilir: "Cavan vaxtlarında mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmançıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalnikə rusca tərcümə edərdim, naçalnikin də sözünü türkcə yetirərdim kəndlilərə. Şikayətçi olmayan vaxtda da naçalnik tərəfindən pristavlara və yüzbaşılara hökmər və qeyri kağızlar yazardım və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çekərdi və göndərərdik öz yerinə." (18, s 1, s.193).

Bu başlangıç-müqəddimədə ilkin əlamət "dilməncliq" peşəsinin izahı ilə əlaqədardır. Bu ilk baxışda, o qədər də əhəmiyyətli görünməyə bilər, amma əsas amil sonrakı hadisələrin mahiyyətinə bağlıdır. İrəlidə rastlaşacağımız dramatik komizmə hazırlıq funksiyası daşıyır. Yəni əlamətlər hələ qabaqdadır və bir-birinə ilmələnən təsvirlər, nağıl dramatizmi yeni-yeni səciyyələrdən görünəcəkdir.

Ümumiyyətlə, bədii təsvirdə, təhkiyə və nəql prosesində "dramatizmi təcəssüm etdirən" amillər vardır. "Yan tütəyi" hekayəsində "dramatizmi təcəssüm etdirən" fiqur--yan tütəyidir.

Ümumiyyətlə, bədii əsərlərdə dramatik məqamlar əlamətlərin təzahürüdür. Bu hekayədəki dramatik məqam divanxana qabağına kənd camaatinin gəlişi ilə düyünlənir. Bu görüntü ilk olaraq təəccüb doğurur. Təəccüb məqamı hadisənin yeni qatlarını çözələyir, ta səbəb aydınlaşanadək davam edir.

Əlamətlərin digər sahəsi xarakterlərlə əlaqədardır.

Xarakterlərin bədii təcəssümü isə dramatizmlə əlamətdardır. Obraz-xarakter bütün fəaliyyəti boyu hadisə və əhvalatlar içərisində hərəkəti təcəssüm etdirir.

Dramatizm strukturunda süjet xətti tam sistemdir. Süjet xəttində çoxpilləli məqamlar vardır. Bu məqamların bədii ifadəsi-ifadə dinamizmini əsaslandırır.

Dramatik əlamətlərin əsasında bədii strukturun daxili amilləri dayanır. Bu mə'nada, bədii-dramatik strukturda dinamikanı əlamət, hərəkət istiqamətinə salan və onu inkişaf etdirən mühüm estetik əlamət-konfliktidir. Ədəbiyyatşunaslıq lügətlərində bu faktor ayrıca amil-əlamət hesab edilir: "İncəsənətdə" dramatizmin ən yüksək, daha kəskin və təmərküzləşmiş təcəssüm forması-dramatik konfliktidir" (16, s.94).

Dramatik konflikt hər bir əsərin bədii strukturunun özüldür. Konfliktlər hadisələr və xarakterlər daxilində təzahür edir. Deməli, iki əsas konflikt tipi vardır: 1) Hadisə və əhvalatlardaxili konflikt, 2) Xarakterlər-obrazlararası konflikt. Obrazlarla bağlı olan konfliktlər bədii əlamətləri təzahür etdirən başqa amillərlə tuşlaşır. Bu zaman iki mühüm əlamət meydana çıxır: birincisi odur ki, obraz hadisə və əhvalatların, münasibətlərin içərisində başlıca fiqur kimi görünür, ikincisi, obraz-insan həm öz daxilində keçirdiyi hiss-duyğularla, həm də ətraf aləmə, onunla təmasda olan adamlara münasibəti ilə həmin dramatik məqamları çözəleyir.

Deməli, əlamətlərin digər bir sahəsinə xarakterlərin tipizmi daxildir. Bəs belə olan təqdirdə xarakter-obrazlarda hansı bədii-tipoloji dinamizm əsas götürülür?

Birinci təzahür amili bununla bağlıdır ki, "realist incəsənətdə dramatizm tipik şəraitdə hərəkət və inkişaf edən tipik xarakterlərin toqquşmasının, mübarizəsinin spesifik təzahür formasında əks etdirilir." (16, s.95) Buradan belə bir fikir də özünə yer tapır ki, bədii dramatizm tipikliklə six bağlıdır: birincisi, hərəkətin, şəraitin tipizmidir ki, bu zaman bədii təsvir əsas süjet xəttini diqqət mərkəzində saxlayır; ikincisi, xarakterlərin tipizmidir ki, burada ümumiləşdirmə, tipikləşdirmə amilləri əsas şərt olur.

Bütün bu proseslərdə bu məsələ də önə çıxır ki, dramatizm həm də **bədii kolorit** rolunu oynayır. Və bu koloritdə dramatizmin özünün məxsusi təzahür amilləri-rəngi, tutumu, quruluşu, forması vardır. Məsələn, poeziyada dramatik sinxronizmin olmaması onu yeknəsəkliyə gətirib çıxarar: burada lirik dramatizm ritm, ahəng obrazlılıqda, mətnaltı rəmz və mə'nalarda təzahür edir. Bu dramatizm olmadıqda

nəzəm sxematikliyi yaranır, hər cür sxematiklik isə bədiilik-dən kənardır. Obrazlar, onların hiss və duyguları öz dinamikası daxilindən yox, həyati məzmunlara uyğun veriləndə, yəni daxili məzmun-dinamizm yox, zahiri məzmun əsas götürüləndə sxematiklik-yeknəsəklik yaranır. Yeknəsəkliyin bədii səbəbləri, təzahür əlamətləri haqqında danışarkən N.Q.Çernişevski yazırkı ki, "insan xarakterinin hadisələrin mə'nasına daim uyğunlaşdırılması nəticəsində poeziyada yeknəsəklik yaranır, şəxslər, hətta hadisələr də bir-birinə oxşayırlar." (5, s. 105)

Deməli, zahiri və sxematik oxşarlıq bədii əsərin koloretini aşağı salır.

Poeziyada bədii dərinliyin bir mühüm tərəfi də insan hiss və duygularının məzmununa şamil edilir. Hisslər, duygular cansızdırsa, şə'r də heç bir poetik dinamizm ola bilməz. V.Q.Belinski Q.R.Derjavinin xalq ruhundan-poeziyasından kənar olan şə'r lərindəki bədii məziyyətin əsasını məhz üslubi dinamizm me'yarından dəyərləndirirdi və yazırkı ki, onun "anakreonsayağı" poeziyasında nə qədər gözəl xüsusiyyətlər, müvəffəqiyyətli şerlər, şairanə surətlər, nə qədər atəş və pərili var. Amma bununla bərabər, bütün bunlar nə qədər zahiridir, nə qəlbin mistikasından, nə də həyati hissiyyatdan zərrə qədər əlamət var! Məhəbbət duyğusunu o həmişə müccərrəd, ümumi bir şəkildə alır: bu duyu onda həmişə eyni bir şeydir. Həmişə hərəkətsiz, donub qalmış bir haldadır, heç bir vaxt bir motivdən başqa motivə keçmir, buna görə də hər cür daxili mə'nadan məhrumdur, parıldayır, amma isındır-mır..." (4, s. 73)

Usta Zeynalda ilk baxışda gizli qalan daxili hiddət, qəzəb və vətəndaşlıq cəsarəti, milli özünüdərk onun (Usta Zeynalın) murdarlığa və yad ünsürlərə münasibətində təzahür

edir. Qurbanəli bəy obrazında isə bədii mövqəe Qurbanəli bəyin özünü zahiri cəhətdən aşkara çıxarma cəndlərində qabarıq görünür. O, yad adamlara milli xarakter-münasibət nümayiş etdirir və hər cəhətdən də onlardan müsbət mənada üstün olduğunu göstərir və yabançı adamları öz evində belə görmək istəmir, onlardan gizlənir: bu cəhət də rəddetmənin bir növüdür.

Xudayar bəyin bədii dramatizmi özü ilə ətrafdakılar arasında baş verən qeyri-münasib vəziyyətlərdə təzahür edir. Novruzəli də, Qurbanəli bəy də, Usta Zeynal da, Molla Fəzləli də, Kəblə Məhəmmədhüseyn də ("Quzu"), nigarançılığa düşmüş məşədilər də ("Nigarançılıq") xarakter baxımından açıq situasiyalardan təqdim edilir. Məhəmmədhəsən əmi, Xudayar bəy, Usta Zeynal, Məşədi Məhəmmədəli ("Iranda hürriyyət") tipik situasiyaların içərisində vurnuxular: hərəkətin bədii sillogizmi Mirzə Cəlil nəsrində xarakterlərin dramatizminə aydınlıq gətirir.

Məhəmmədhəsən əmi dramatik gərginlik içərisindədir. Yazıcı ondaki narahatlığın ilkin amilini verərkən obrazın əhvalindəki dinamikani müsbət mənada təqdim edir. Məhəmmədhəsən əmi sadə həyat keçirən və öz taleyinə, ömrünə bağlı bir insandır. Birinci amil olur ki, Məhəmmədhəsən əmi ahıl, dünyagörüşlü və pak adamdır və mö'min bir müsəlman kimi Kərbəla ziyarətinə getməyə hazırlaşır. Söz yox ki, bu səfərarası hadisənin özü əsərin yazılmasında əsas dramatik rol oynayır. Hadisələrin tipizmi də, obrazların çoxyünlü həyat hadisələri içərisində çabalamları da povestin dramatizmində tipikləşdirmənin əsas amillərindəndir.

Cəlil Məmmədquluzadənin yaradıcılığında xarakterlər yenidir. Başqa sözlə desək, Cəlil Məmmədquluzadənin qəhrəmanları yeni tipli qəhrəmanlardır. Bu xarakter-qəhrəman-

ların məxsusi keyfiyyətləri bədii təsvir zamanı açıq görünür. Yaziçi obrazları dramatik səciyyələri ilə ön xətdə saxlayır.

Mirzə Cəlil xarakterləri qapalı saxlamır, bütün yönlərdən açıq saxlayır: bu cəhət onun bədii dramatizminə xas olan amillərdən biridir. Bu açım birməqamlı deyil, çoxsahəlidir: başqa cür desək, Mirzə Cəlilin bədii koloritində obraz əvvəldən axıra kimi dinamik hərəkətdə olur.

Nəşr dramatizmi ədəbi aləmdə yeni hadisə idi. Çünkü indiyədək bədii nəşr elementləri hadisənin, bədii situasiyanın nağıl söyləminə xas idi. Azərbaycan nağıllarında dramatizm hadisələrin xarakterinə uyğun idi. Yazılı ədəbiyyatda obrazların xarakter situasiyalarından təqdimi "Aldanmış kəvəkib" (M.F.Axundzadə) povestində verilmişdir. Lakin bu povestdə nəşrin bədii üslub tutumu qapalı idi, Dünya ədəbi təcrübəsində hekayə və po vestin dramatik üslubi sistemi təsvir və səciyyələrin konfliktlərini tam lirik və epik, eyni zamanda dramatik yönümdən eks etdirirdi.

Mirzə Cəlil nəsrində dramatizm hadisələrin və münasibətlərin obrazlarla situasiyalı əlaqələri kontekstində verilir. Mirzə Cəlildə hər bir münasibət, əhvalat xarakterlərin bədii tipizminə aydınlıq gətirir. Məsələn, Novruzəlidə bədii tipizm Vəli bəylə münasibətlərində deyil, cəmiyyətdəki proseslərlə bağlıdır.

Hərəkət dinamizmində ilk düyü-konfliktlər yaranır: Məhəmmədhəsən əminin istəyi, arzusu baş tutmaq üzrə ikən yandan bir qənbərqulu çıxır: "Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib kəndlilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə:

-Məhəmmədhəsən əmi, tez oğlanı göndər pəyədən eşşəyi çıxarsın, minəcəyəm şəhərə, nəçərnik istəyibdir.

Kəndlilər cəld ayağa durub, salamı rədd elədilər.

-Baş üstə, baş üstə, qurbanlı sənə eşşək. Bu saat gedim özüm çıxardım gətirim" (18, s 1, s.11)

Bundan sonra Xudayar bəy dramatizmi önə çıxır. Deməli, Xudayar bəyin işi Kərbəla ziyarətindən də vacib oldu, çünki bu adamın əlində çox imkan var və o istədiyi adamın başına istədiyi an dəyənək endirə bilər: istədiyi vaxt hər kəsi qazamata saldırır: döyər, söyər də. Bundan sonra daxili dramatizm gəlir: bunu obrazlar daxildə—öz içlərində daşıyırlar, və daxilən gərgin və təlaşlı yaşamaq özü bir dramatizmdir. Məhəmmədhəsən əmilərə qorxu güc gəlir. Onun da, Xudayar bəyin də, Zeynəbin də həyat dramları bundan sonra başlayır.

Povestdəki xarakterlərin dramatizmi müxtəlidir. Məsələn, Məhəmmədhəsən əminin dramatizmi iztirabın, əzabın, əlacsızlığın dramatizmidir. Bu dramatizmin əsas üslubi məzmunu tragizmdir. Deməli, tragik dramatizm Məhəmmədhəsən əmilərin əsas həyat normasıdır. Bu cür həyat norması Zeynəb kimi gücsüz və kimsəsizlərin həyatı üçün də xarakterikdir.

Bu mahiyyətdə tragizm həm də satirik ədəbiyyatın atribu olur.

Tənqidçi realizmin ilkin xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, hər bir obraz, insan mənsub olduğu cəmiyyətin və mühitin kontrastları içərisində təsvir edilir. Beləcə, əsas nəzəri-poetik mahiyyət bunda da tipikdir. Real həyatı gerçekliyin içərisinə daxilolma tənqidçi realizm üçün əsas tipologiyadır. Buna görə də Məhəmmədhəsən əmilər, Zeynəblər real gerçekliyin içərisində bir fakt kimi qabarır.

Xudayar bəy dramatizmində satirik-yumoristik məzmun qabarır. Satirik dramatizm onun zalimlığında, despotluğundadır.

Yumoristik tərz Xudayar bəyin həyat və düşüncə əlamətlərinin içərisindədir.

Mirzə Cəlil hər bir obrazın daxili aləmini onun dün-yagörüşü, mühiti ilə bağlı vəziyyətlərdən eks etdirir. Onun əsərlərində dramatizm insanın ən xarakterik həyat tərzindən törəyir.

Xudayar bəydə bir Don Kixotluq vardır. Don Kixot yeni tipli qəhrəman idi. Satirik ədəbiyyatın yeni dövrü bilavasitə bu qəhrəmanın meydana gəlməsindən sonra formalaşır. Ümumiyyətlə isə, "Don Kixot" XVII və XVIII-XIX əsrlər dünya ədəbiyyatında ən çox səyahət edən roman oldu. Bu həm də ədəbiyyatın yeni üslubi meyllərinin inkişaf prosesi idi. Don Kixot ona görə tipik qəhrəman idi ki, onun həyatı mövqeyi, münasibət və mübarizəsi satirik və komik idi. Ondakı dramatizm bədii komizmin yeni məzmunundan nəş'ət edirdi.

Hələ lap qədimdən başlayaraq Klassik Şərq ədəbiyyatında komik dramatizm ən mühüm üslubi prinsip olub. "Don Kixot"dakı məzmun da Şərqdən gəlmədir.

Mirzə Cəlil də milli Şərq koloritini tipik səciyyələri ilə eks etdirirdi. Onun qəhrəmanları da ona görə yeni tipli idi ki, onlar milli olduğu qədər də orijinal və dinamik idilər. Onun obrazlarında iki xarakterik cəhət tipik mahiyyət daşıyır: birincisi, obrazlar öz mühitlərinin məzmununu ifadə edirlər və bu məzmunda cəmiyyətin mə'nəvi problemləri ilə onlar arasında bir dramatik doğmaliq var; bu prosesdə onlar komik və satirik vəziyyətlərin içərisində olmaqlarının fərqində deyillər. Ikincisi, qəhrəmanlar öz xarakterlərini gizlətməyə çalışırlar və bu zaman obraz həm öz daxili aləmi, həm də mühiti içərisində yeni səpgidən görünür; bədii dramatizm məhz belə proseslərdə qabarlıq üzə çıxır.

Ümumiyyətlə, ister nəşr əsərlərində, isterse də dramaturgiyasında Cəlil Məmmədquluzadə yeni üslubi dramatizm yaratmışdır. O, həyatla obraz arasındakı münasibətləri real həyati gerçəkliliklərin daxili dinamizmindən əks etdirmişdir. Dramatizmin xarakteri çoxsistemli olduğu kimi, xarakterlərin dramatizmi də Mirzə Cəlil poetikasında çoxqatlıdır.

2. CƏLİL MƏMMƏDQULUZADƏ NƏSRİNĐƏ BƏDİİ PSIXOLOGİYA: E'TİRAZIN PSIXOLOGİZMİ

İndiyədək ədəbiyyatşunaslıq C.Məmmədquluzadənin bədii yaradıcılıq stixiyasını və portretlərini tam qavraya bilməyib. Ümumiyyətlə, Mirzə Cəlilin təqdim etdiyi portret-obraz həqiqi tipoloji xarakterləri ilə açıqlanmayıb. Bu hələ vaxtı çatmamış problem olub, ya ədəbiyyatşunaslıq öz qapalı nəzəriyyəsindən kənara çıxa bilmirdi? Əlbəttə ki, ədəbiyyatşunaslıq ona hazır deyildi, hər şeydən əvvəl, ədəbiyyatşunaslıq totalitar rejimin-kommunist diktaturalasının "sosialist realizmi" qəlibinə qablaşdırılmışdır və bu qəlibdə, şübhəsiz ki, hər şey zahiri metodoloji sferaya salınmışdır. Bədii yaradıcılıq incəsənət yox, siyasi təbliğat sənəti hesab edilirdi və əsərlərə, onların qəhrəmanlarına da bu aspektdən yanaşılırdı. Ədəbiyyatşunaslıqda, necə deyərlər, siyasi strukturalizm var idi və bu həm də üslubi metodologiya demək idi. Bu metodologiya simvolizminə görə idi ki, Azərbaycan ədəbiyyatşunaslığı Cəlil Məmmədquluzadənin digər əsərlərinə olduğu kimi, "Poçt qutusu" (1903), "Usta Zeynal" (1905) hekayələrinə də birtərəfli yanaşmış, tədqiqatçılar bu hekayələri ən-ənəvi qəliblərdən, zahiri analogiyalardan təhlil etmişlər: bu zaman obraz-portretlər həm fərdi xüsusiyətləri ilə, həm də cəmiyyət daxili proseslər içərisindən

yarımçıq təqdim edilmişdir. Hər şeydən əvvəl, tədqiqatçılar Mirzə Cəlil nəşrindəki bədii psixologiyani görməmişlər.

Xarakterlərin tipik səciyyələri Cəlil Məmmədquluzadə yaradıcılığında portret-obrazların əsas cəhətlərinin təzahürüdür.

Bu səciyyələrin ən başlıcası-psixoloji momentlərdür. Çünkü Cəlil Məmmədquluzadənin təhkiyəsində obrazın təqdimi onun fərdi psixologiyasına əsaslanır. O, digər janrlarda yazdığı əsərlərdə olduğu kimi, nəşr əsərlərində də bədii təsvirin məhz psixoloji yanaşma qatlarına xüsusi diqqət yetirmişdir.

Onun nəşrində obraz-portretlərin psixologiyası dərindir və təhkiyənin əsas xüsusiyyətlərindən biri də buradan nəş'ət edir: yazıçı obrazlara onlara xas olan fərdi psixologiyalar dan yanaşır, təsvir zamanı psixoloji proseslərin dərinliklərinə enir, gizli, mətnaltı sırları əks etdirir: əsas ideya da bilavasitə buradan üzə çıxır.

Başqa bir mühüm poetik-tipoloji cəhət də var: hər bir obraz özünə xas olan keyfiyyətləri, tipik cəhətləri məhz bu psixoloji dərinlikdə gizlətməyə çalışır, lakin müəllifin yeni bədii-estetik üslub qatlarından axıb gələn münasibət və müdaxiləsi, ümumilikdə: bədii psixologiyası o dərinlikdə və pər-də arxasında nə varsa, hamisini açıb zahirə çıxarır.

Mirzə Cəlil nəşrində psixoloji momentlər çoxsahəlidir. Ən mühümü **e'tirazın psixologizmidir**. Yazıçı təhkiyə boyu bu psixologizmin təkamülünü aşkara çıxarır. Bu mə'nada, obrazların daxili aləmini əks etdirən psixoloji təkanların tipologiyasını ön xəttə çıxarmaq Mirzə Cəlildə üslubi poetikanın əsas cəhətlərindəndir. Mirzə Cəlil obrazların tam portretlərini müxtəlif psixoloji momentlərdən yaradır: psixoloji momentlər psixoloji təkanlarla üzə çıxarılır. Məsələn,

xarakterinə və psixoloji açımlına görə, Usta Zeynalın portreti çoxqatlıdır: yazılıının da məqsədi məhz bu qatları açıqlamaqdır. Bəs bu açıqlamada nələr görünür?

Birincisi, Usta Zeynalın zahiri aləmi-iş tərzi, hərəkətləri, davranışları onun fe'li portretini eks etdirir. Bu portret obrazın mə'nəvi aləmini, psixologiyasını, daxili təlatümlərini ifadə edən portreti ilə bağlıdır: hər ikisi bir məkanda birləşir və yalnız bundan sonra tipik səciyyələr, xarakterlər kimi təzahür edir: obrazda tipikləşmə tam görünür: tipik portret yaranır.

Ikincisi, Usta Zeynalda portret:

- xasiyyət və xarakterdir,
- düşüncə və əməldir,
- müstəqim mə'nəvi aləmdir,
- e'tiraz və hiddətdir.

Və bu portretlərdə Usta Zeynalın psixologiyası ilə düşüncəsi arasında real məntiqi birlik vardır.

Hər şeydən əvvəl, Usta Zeynal həm psixika, həm ruhən, həm də fikrən azad və sərbəst adamdır. Mirzə Cəlil Usta Zeynalda ruhani sirlərin psixoloji düyünlərini açıqlamışdır. Usta Zeynalların hamısı (Usta Zeynal olmur, ləp elə Məşədi Zeynal, Hacı Zeynal, Kərbələyi Zeynal olsun, fərqi yoxdur), dini, ruhi və milli baxımdan yabançı olanlara eyni psixikadan yanaşırlar: yəni onlara qarşı sərt mövqe tutur, onları rədd edirlər.

Mirzə Cəlil nəsrində daha bir portret vardır ki, bu, əsərdə təsvir edilən şəxslər-obrazlar mə'nasında deyil, üslubi motivdir. Bədii psixologiyada mühüm psixoloji faktor-yazıcıının bədii mövqeyidir: burada zahiri tendensiyalılıqdan söhbət gedə bilməz. Mirzə Cəlil tendensiyası üslubi strukturalizmdir: buradan belə çıxməsin ki, sənətkar meyli görünməyən

əsərin bədii strukturu qapalıdır. Əksinə, hər bir qapalı strukturda bir açıqlıq vardır. Mirzə Cəlil nəşrində sənətkar mövqeyi, münasibəti üslubi sintezin içərisindədir.

"Usta Zeynal" hekayəsində (habələ digər hekayələrdə) portretin digər bir mühüm qatı da vardır ki, əsl mə'na və ideya, mahiyyət buradan açılır: bu yazıçı-müəllif münasibətinin üslubi tipidir. Bu tipə görə, Mirzə Cəlilin bədii psixologiyasında ittihametmə portreti qabarıqdır. Ittihametmə portreti zahiri tendensiya deyil, o, realizmin son üzü, sərt, barışmaz tərəfidir. Tənqidi realizmin tipologiyasında ittihametmə, e'tiraz, sərt mövqe əsas atributlardır.

Tənqidi realizmdə ittihametmə portreti üslubi kateqoriyadır: yazıçı, sənətkar mövqeyi burada aydın görünür. Mirzə Cəlil təhkiyəsində ittiham-bədii-üslubi vahiddir: yə'nin bundan kənarda heç nə yoxdur. Lakin bir məsələ də vardır ki, bədii əsərə, sənətkar mövqeyinə zahiri prizmadan yanaşmaq ittihamın üslubi istiqamətini anlamağa mane olur. Ədəbiyyatşunaslığın Mirzə Cəlil yaradıcılığına münasibəti bu cür olmuşdur. Məsələn, ədəbiyyatşunaslar indiyədək Novruzəliyə də, Usta Zeynala da zahirən yanaşmışlar: onlar Novruzəlinin poçt qutusuna münasibəti üzərində dayanmış, Usta Zeynal kimi, onda da avamlıq axtarmış və onları bu zahiri faktora görə təhlil etmişlər. Nəticədə Usta Zeynal kimi, Novruzəli şəxsiyyətinə də xas olan ən mühüm keyfiyyətlər kənarda qalmışdır. Obrazlar-portretlər olduğu kimi, yazıçı mövqeyinin üslubi tipologiyasını in'ikas edən tendensiyadan təqdim edilməmişdir.

Ümumən, obrazlara, hadisə və münasibətlərə yanaşma üsulu, onları ifadəetmə tərzi əsasında yaranan bədii mövqe yazıçı üçün əsas şərtidir. Bu amilləri görmədən obraz-portretlərin, məzmun və ideyanın bədii psixologiyasını aydın

dərk etmək olmaz.

"Usta Zeynal" hekayəsində yaziçi bir tərəfdən Usta Zeynalı ittiham edir, digər tərəfdən Usta Zeynal ittihamçı olur. Deməli, Usta Zeynalda bir xarakter portret də vardır: ittihametinə portreti. Usta Zeynal Muğdusi Akopu bir neçə yönəndən ittiham edir:

Birincisi, Usta Zeynal Muğdusi Akopdan indiyədək ermənilərin padşahının olmaması səbəbini soruştur, Muğdusi Akop cavab verə bilmir və yayınır.

Müəllif-portret əsl qayənin açıqlanması üçün müxtəlif üslubi məqamları kompozisiya daxilində səpələmişdir. Obraz-portret bədii simvollara, realizmin tənqidini simptomlarına bürünmüştür: Novruzəli də, Usta Zeynal də tərəqqiyə, inkişafa məhəl qoymur. Səbəb odur ki, tərəqqi və inkişaf üçün hələlik onların şəxsi iradələri fəalllaşmayıb. Akop təhsildən gələn oğlunu qarşılıamağa hazırlaşır, evini sahmana salır, sabaha hazırlaşır, amma Usta Zeynal sabaha hazır deyil.

Poçt qutusu-tərəqqi, inkişaf rəmziidir, rus-əsarət.

Novruzəli əsarətə, yabançılığa, yadlığa hücum etməyə qadirdir, amma tərəqqi üçün hazırlanmış, öz sakit və sərbəst, azad həyatı üçün darixir (bu azadlıq hələlik duyğudadır, doğma yurddadır), amma daha fikirləşmir ki, poçt qutusuna sahiblik edənlər bu həyatı onun əlindən alacaqlar.

Obraz-portret hər üzü görə bilmir. Onlara mə'lum olmayan üzü müəllif-portret göstərir: yaziçi ən məhrəm bir şəxs kimi onlarla hər şey barəsində söhbət edir, onların hər dərdinə qatlaşır, sevincinə sevinir, faciəsinə acıyrı.

C.Məmmədquluzadə qələminə xas olan lirik tərzli, kinayəli psixologizm birbaşa obrazın mə'nəvi dünyasına, daxili sırlarının təsvirinə yönəlmışdır: yaziçi obrazın psixoloji

portretinə heç nə əlavə etmir, onlardakı tipik səciyyələri qələmə alır.

Mirzə Cəlil üslubunda psixoloji monometrlərin iki attributu qabarıqdır: birincisi, lirik psixoloji, humoristik atrributdur, ikincisi, satirik-ifşaçı psixologizm tipidir. Hər iki tip bədii psixologiyanın əsas amilləridir.

Ümumiyyətlə, Mirzə Cəlilin təsvirində hər bir obraz-portret konkret mühit, tipik-psixoloji səciyyələri ilə fərqlənən münasibətlər prizmasından aydın görünür. Hər şeydən əvvəl, insan öz ağrıları, problemləri içərisindədir və obraz-portretin məzmunu ilə cəmiyyətin məzmunu bir-birini tamamlayır.

3. ÜSLUBI KOMIZM: NƏSRİN KOMEDIYASI

Cəlil Məmmədquluzadə ədəbiyyatın çərçivələrini vurub dağıtdı: açıq mənzərəli, geniş üfüqləri olan bir ədəbiyyatın yaranması və formallaşması üçün yeni yollar açdı. Indiyədək Şərq ədəbiyyatında mövcud olan lirik poetika qanunları Mirzə Cəlili qane edə bilməzdidi. O, klassik Şərq ədəbi ən'ənələrinə, xalq yaradıcılığına, Şərq üslubuna, poetikasına söykənməklə XX əsr ümumtürk-Şərq ədəbiyyatına yeni məzmun, forma, yeni üslub və poetika gətirdi. Hər şeydən əvvəl, Mirzə Cəlil Şərq ədəbiyyatında nəşrin komediyasını yaratdı, onun üslub tipologiyasını, poetik simmetriyasını müəyyənləşdirdi.

İstər Şərq, istərsə də Qərb ədəbiyyatında olan ədəbi estetik me'yərin ilkin bağlantısı sözün üslub və mə'na tərzinin qovuşağıdır. Üslubla mə'na tərzi bədii həqiqətin daxili dinamikasını səciyyələndirir və bədii mətn boyu ətraflara

səpələnir, üslubda da, mə'na konsepsiyasında da, müsbət mə'nada, çoxqatlıq yaranır. Mirzə Cəlil yaradıcılığında özünə əsas yer tutan kont (oxu: ərazi mənzərəsi, hüdudu) ümumTürk-Şərq üslub tipindəki çoxqatlılıq daxildir. O, milli bədii düşüncəmizin üslub pərdilərini genişləndirmişdir. Nəsrin komediyasının üslubi dinamizmi də mə'na və məzmunun, ideyanın ifadə tipi ilə ilgilidir: bu, eyni zamanda üslubi poetika məsələsidir.

Mirzə Cəlil üslubunda əsas yeri komizm tutur; bu, təhkiyədə, bədii təsvirdə, xarakterlərin təqdimində ciddi səciyyə daşıyır; deməli, bu ciddi komizmdir və şəksiz ki, ədəbi ənənələr daxilində komizm özünə xas uzun tarixi inkişaf mərhələləri keçmişdir. Mirzə Cəlil yaradıcılığında bütün üslubi məqamların, təhkiyənin əsası *milli folklor komizminə* söykənmişdir.

Şərq-türk milli koloriti Cəlil Məmmədquluzadə yaradıcılığında əsas üslubi ovqat rolunu oynayır. Sözün bədii ifadə simvolu, məcaz və rəmzi, hiddət, münasibət meydani Şərqdə açıq olub. Mirzə Cəlildə bu cəhət, yəni sözün meydan açılığı bilavasitə yeni üslubi məqamların yaranması demək idi. Mirzə Cəlildə Şərq üslubunun etnoqrafik-psixoloji mənbələri xalq yaradıcılığına bağlıdır. Xalq yaradıcılığında əsas üslub-ifadə qatlarından biri komik tipizmdir. Burada sözü məzəli, gülüş incələmələri içərisindən demək əsas xüsusiyyətdir.

Nəsrin komediyasının əsas üslub tipologiyası bilavasitə komizmlə bağlıdır.

Bütün bunları diqqət mərkəzidə saxlamaqla filoloji təhlilil qarşısında bir neçə mühüm məsəlinin nəzəri-elmi və üslubi izahı durur:

- nəsrin komediyası anlayışının nəzəri tipologiyasını

açmaq;

- nəşr və komediya anlayışlarının hərfi anlamını diqqət-dən yayındırmaq üçün hər iki semantikanın bir poetik-üslubi qovuşaqdan izahını vermək;
- komizm və onun tarixi-ədəbi qaynaqlarına diqqəti yönəltmək;
- nəşr poetikasına (nəsrin komediyasına) xas üslubi əlamətlərin poetik mənzərəsini vermək.

Cəlil Məmmədquluzadə üçün bütün janrlar məqbul idi, lakin eyni zamanda; o janrlara yeni üslubi tipologiya gətirmək lazımdı: bu tipizm, şəksiz ki, təsvir, dil, təhkiyə üsulu demək idi: komik, məzəli, gülməli tərzdə ifadə etmək ən məqbul bir forma, bədii me'yar idi. Ən əvvəl, Mirzə Cəlil nəsrə komik dinamizm gətirdi. Nəsrin məzmun və ifadə prinsipləri də bu dinamizmə bağlı idi. Nəsrlə üslubi komediya arasındaki təmaslar janr estetikasında yeni meyl idi.

Hekayə və povestin məxsusi epik imkanları vardır və bu bədiliyyin, həqiqətən, ilkin şərtlərindən idi ki, Mirzə Cəlil bir janr kimi povest və hekayəni seçmişdir. Şübhəsiz ki, dramaturgiyanın özünün tipologiyası vardır və bu seçim Mirzə Cəlilin komediya janrına da, felyetona da aid idi; burada bizim məqsədimiz nəşr tipologiyasından danışmaq olduğundan dram-komediya tipizmi barədə başqa yazı bəhs edəcəyik.

Nəsrə komik dinamizm, yeni dramatik təhkiyə elementləri gətirmək, yuxarıda dedik ki, janr estetikasında yeni meyl idi. Bu meyl bir tərəfdən yeni janr yaradırdı, digər tərəfdən həmin janrin ifadə tərzini, üslub konstruktivizmini zənginləşdirirdi. Komik dinamizm birtərəfli, yəni təkcə təhkiyə və ifadə prinsiplərinə aid deyildi: janrin və epik formanın bütün komponentlərini "idarə" edirdi. Komik dinamizm, birincisi,

hadisənin, əhvalatın özündə, məzmunda idi və hər məzmunun altında bir mətnaltı kontekst vardır ki, bu da ideyanın özünün dramatizmi idi; İkincisi, nəqlə, təhkiyədə komik dinamizm vardır; dil və ifadə, təsvir baxımından bütün pərdələr daxili ciddiyətə bürünüb; amma bir məsələ vardır ki, təsvir də, bədii təqdimat, açımla komik tərz üstündə köklənib: yumoristik, satirik eyham və kinayə komediyaya xas olan üslubi məzmunu burada da yerinə yetirir, dəsgah, məzə ifadə tonunu təhkiyənin üzvi komponentinə çevirir. Məsələn, "Iranda hürriyyət" hekayəsində komediya hürriyyətin nə demək olduğunu anlamamaq əhvalatındadı: "Pərinisə genə bir qədər dayanıb və bir az təəccüblü soruşdu:

- Hürriyyət nədir?"

Kərbəlayı Məmmədəli arvadın əllərini özündən kənar eləyə-eləyə başını sol tərəfə çöndərdi və bir cür narazı olan kimi cavab verdi:

- "Ay rəhmətliyin qızı, indi axı mən sənə nə deyim, necə səni başa salıb? Indi dünya-aləm bilir ki, İrana hürriyyət verilib. Indi küçədə uşaqlar da bilirlər ki, İrana hürriyyət verilib. Bu gün həmşərilərin hamısını qonsur çağırmışdı məscidə, padşaha dua eləyirdilər ki, İrana hürriyyət verib..."

Kərbəlayı Məhəmmədi izah etməyə çalışsa da, əslində bilmir hürriyyət nədir: "...Kabla İmaməli, Kabla Novruz, Qasıməli, Oruc, Məşədi Bayram o qədər sevindilər ki, az qalırdılar bərklərini göyə atalar. Qonsur, deyillər, sabah həmşərilərin hamısını çağıracaq, hürriyyət paylayacaq. Ay can, ay can!.. Sağ olsun bizim padşahımız, ay can!.."

"Poçt qutusu" hekayəsində komediya qutuya münasi-bətdədir. "Dəllək"dəki komik situasiya narahatlıqla rahatlıq arasındaki gərginlikdədir. "Zırrama" hekayəsində isə komediya qəhrəmanın nitqi üzərində qurulub: özü də bu ilk ifa-

dədə-danışçıda deyil, sonrakı-təkrar danışqlardadır. “Küçəmizə yetişən kimi ürəyim qırp düşdü, Qurbanqulu bəy genə əlləri belində küçənin ortasında var-gəl eləyirdi və yoldan keçən bir rusla uzaqdan-azağa bilmədim nə dənişirdi. Dedim ki, bəlkə, xəlvətcə özümü soxam evə; amma olmadı: zalim oğlu, deyəsən, ov tulası kimi hiss eləyirdi: Uzaqdan məni görçək çığırıcıdı:

—Salaməleykim, Molla əmoğlu! Əmoğlu, çoxdandı gərsənmirsən? Deyəsən bizdən, iltfatını kəsibsen? Heç demirsən, vilayətimizdən gələn kim, gedən kim? Əmim Novruz ağanı atlisultəni eləyiblər, özüm də indi qubernat yanında baş sekretaram. Xəlil ağa teleqraf naçalniki olub. İrəvandan Məşədi Cəfər gəlib Moskvaya gedir. Məşədi Qurbanlı gəlib Tiflisə, özünə diş qayıtdırmağa, sarvanlardan da çox züvvvar gəlib. Hacı Həsən oğlu Möhsün naxoş olub, həkimə gətiriblər. Rus ilə Osmanlıının araları pozulubdu. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər... (“Zirrama”).

Üslub-poetizmin daxili komponentlərindən biridir: lakin onun yeni janr stixiyasından təqdimi nəşr poetikasının da, dramaturji janr olan komediyanın da yeni keyfiyyətlərini üzə çıxarırdı. Mirzə Cəlil bilavasitə bu konsepsiyada özünü təsdiqlədi və ilkin olaraq, təhkiyədə, əhvalatların epik mənzərəsinin verimində ideyanı, məzmun və formanı orijinal bir tərzdə-həm üslubi nəşr və üslubi komediyanın ayrı-ayrı komponentləri daxilindən, həm də poetizm baxımından bir sistemdə yerləşdirdi. Mirzə Cəlildə daxili komponentlərin özünün də bir daxili stixiyası var: bu, üslubun xarakteridir: bu üslüb komizmə bağlıdır və üslubi komizm onun nəstrinin bütün strukturlarını çulğayıb. Burada ilkin əlamət təhkiyədən törəmədir. Cəlil Məmmədquluzadənin hekayələrində “Danabaş kəndinin əhvalatları” povestində onlarla komik və

epizodlar, situasiyalar var və bunları əks etdirən ilkin amil-təhkiyədir:

"Günlərin bir günü Məhəmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çıxdı bir həyəti dolandı. Toyuq-cücəni çağırıb, bir az dən səpdi, tövləyə girib eşşəyin qabağına bir-iki ovuc arpa töküb çıxdı küçəyə və küçə qapısının ağzında çömbəldi, çıxartdı çubuğunu və kisəsini və çubuğu doldurub başladı çəkməyi. Bir qədər keçdi, bir neçə kəndlə Məhəmmədhəsən əminin yanına gəlib, salam verib, cərgə ilə çömbəldilər və çubuqlarını çıxardıb başladılar çəkməyi. Bu kəndlilər hamısı Məhəmmədhəsən əminin qonşusuydular" (18, c.1,s.10).

Mənzərə və situasiya tam aydınlaşdır. Məhəmmədhəsən əmi kimilərin gündəlik həyat norma və vərdişləri budur. Məhəmmədhəsən əmilər bir-birlərinə bənzəyirlər; onlar sadə, təmiz, yoxsul, bir havadarı olmayan, özlərinin həyatlarından məmənun qalan adamlardır.

"Kəndlilərin bir neçəsi çıxdı eşiye və bir neçəsi oturduğumuz tövlədə olan atlardan bir neçəsini yəhərləyib çəkdilər kənara. Bir qədər keçəndən sonra eşiye çıxan kəndlilər və bunlardan başqa dəxi bir neçəsi gəldilər otağa; cümləsi əsbab ə əsləhəli: kiminin belində qəmə, kiminin əlində tüfəng-hamısı qıvraq geyinmiş..."

İyirmi-iyirmi beş nəfər igid hərəsi bir at eşiye çəkib, çaparaq mindilər və qayıb oldular."("Kişmiş oyunu"); (19, c.1, s.91).

İlk baxışda təhkiyədə heç bir komik əlamətlər sezilmir və bu epizod qəhrəmanlıq dastanlarındakı səhnələrə bənzəyir. Əslində komik situasiya mətn daxili-mətn altıdır və bundan sonrakı cümlələr komik vəziyyətin təhrini özündə əks etdirir: "Biz hər ikimiz çox dilxor olduq. Əvvələn, bizə yəqin

oldu ki, biz xam xəyal eyləyirmiş idik; çünkü dəxi gördük ki, bu tövr müsəlmanlardan heç bir ianə və ehsan gözləmək olmaz. Ikinci budur ki, kəndlilərin quldurluğa getməklərindən biz başladıq iztiraba düşməyə: kim nə bilsin, bunların bu tövr rəftarından bizə nə qədər dərdi-sər və bədbəxtlik gələ bilər." (18, c.1,s.91). Bu vəziyyət epik dramatizmin həyəcan doğuran səhnələridir; tam vəziyyət hekayənin sonunda bəlli olur və komik dramatizmdə mənzərənin və situa-siyanın seçimi və təsviri müəllif təhkiyəsindəki üslub qabartmalarının mənzərəsini qabarıqlaşdırır. Bu epizod obrazların gündəlik həyat, məişət mənzərəsi deyil, əhvali-ruhiyyənin, xasiyyət və xarakterin tipik məzmunudur.

"Iranda hürriyyət" hekayəsində obrazın yaşayış tərzinin, həyat normasının dramatizmi, mənzərəsi nə qədər ciddidirsə, bir o qədər də komikdir: yazılının təhkiyəsində bu cür həyat normasına düşən adamın özü və həyatı üslubi baxımdan komik-dramatik təsvir edilir: "Gah yay fəsli küçə ilə keçən vaxt görürsən ki, Məşədi Molla Həsən başını dayayıb səkinin bucağına, mürgüləyir, ya bir özgə vaxt keçəndə görürsən: bir o taylı çömbəlib Məşədinin qabağına və Məşədi gözlüyü burnunun üstünə keçirdib, sol dizi üstə əlinin içində yarım vərəq çirkli kağız tutub o başını yuxarı qalxızıb, gözlüğün altından kağıza baxıb farsca oxuyur: "Və saniyen: əgər bizim vilayətin əhvalini xəbər almaq istəsəniz, lillahül-həmd, sağ və salamat sizin ömrünüzə duagu varıq və özgə bir nigaranlığımız yoxdur, savay sizin ayrılığınızdan: xudavəndi-aləm bir səbəb salsaçı ki, sizi mən bir də görə idim..." (18, c.1, s.109).

Bütün bunların hamısında komik nişan var, nişangahda olanların həyat tərzində ciddi problemlər gizlənmişdir; yazıçı bu problemlərdəki daxili məzmunu tipik situasiyalardan

təsvir edir. Bu həyatın özünə və onların sakinlərinə iki üslubi tərzdən yanaşılır: birinci, ciddi epik mənzərəni çox sadə və həlim lirizmdən vermək tərzidir, ikinci, hiddətin üslubı məqamıdır: Bu prosesdə hiddətli komik üslub əsas dinamizmə çevrilir. Mirzə Cəlil komik situasiyalarda ciddi detallar, ciddi situasiyalarda komik detallar verməklə üslubı dinamizmin daxili strukturunu üzə çıxarıır. Bütün bunlar hamısı təhkiyənin üslubi məntiqini aydınlaşdırır: təhkiyədə hadisənin, tipin dolğun məzmununu canlandırmaq əsas qayəyə çevrilir: "Bu vilayətin şuluq olmağını Kərbəlayı Məmmədəli düz yazırı, cünki doğurdan, buralar şuluq idi. Amma orasını yalandan yazırı ki, iş-zad o qədər yoxdur: gün olmazdı ki, Kərbəlayı Məmmədəli fəhləlikdən dörd abbası, bir manat qazanmasın və bunu da demək olmaz ki, Kərbəlayı Məmmədəli əhlü əyalını istəmirdi. Çox sə'y edirdi ki, pul göndərsin, amma göndərə bilmirdi. Nə qədər istəyirdi göndərsin, birdən görürdü ki, cibində pul yoxdur..." (18, c.1, s.112).

Mənzərənin özündə nə qədər ciddi təqdimat varsa, təsvirdə bir o qədər də üslubi komizm özünü göstərir: "Bir neçə gün keçirdi, öz-özünə deyirdi ki: "inşallah, bu gün vətənə gedən adam taparam və heç olmasa, iki manat evə göndərərəm." Amma axırda genə göndərə bilmirdi. Ondan ötrü göndəprə bilmirdi ki, xərci çox idi və xərci ondan ötrü çox idi ki, Allahın izni ilə peyğəmbərin şəriəti ilə Kərbəlayı Məmmədəli burada bir dul arvad siğə eləmişdi" (18, c.1, s.91)

Komik dramatizm Cəlil Məmmədquluzadənin nəşr üslubunu xarakterizə edən amildir: mənzərə də, obraz da bu dramatizm içərisində tipikləşir: təhkiyənin bütün bucaqlarında, bütün çevre boyunca bu üslubi simmetriya saxlan-

mışdır.

Ümumiyyətlə, hər bir heykəynin özünə xas ciddi məzmunu və qayəsi vardır: amma bu əsərlərdəki vərdişlər adı vərdişlər deyil, çox ciddi və real həyat oyunudur; Mirzə Cəlil təhkiyəsində bu vərdişlər komik vərdişlərdir; əslində ən ciddi həyatın özü elə komikdir. Həyat hadisələrinin təsvirində dramatik komizm ən mühüm üslub xassəsidir. Mirzə Cəlilin təsvir-təhkiyəsi ən ciddi problemləri açır və bu açımda ən tipik üslubi manera iztirabin tipik in'ikasıdır. Mirzə Cəlildə komizm "Hərəkətin özü vasitəsilə" [Aristotel] (1, s. 91) ifadə olunur: Hərəkətin özündə komediya var və daxili məntiqlə, özündə komizmi təzahür etdirir.

4. İZTIRABLAR KOMEDİYASI

Mirzə Cəlil nəsrində daxilən ciddi dramatizm vardır və burada cəmləşən komik cəhətlər bilavasitə iztirabları ifadə edir. Üslubi nəzəriyyədə faciələri iztirabin janrı hesab etmişlər. Amma nəzəriyyə baxımından komediyanın özündə ciddi bir janr məzmunu dayandığından, onun ifadə dinamizmində iztirabin özü görünmür. Vaxtilə Aristotel iztirabi faciənin məzmununa aid etmişdir və faciənin əsas növlərindən birini də "iztirablar faciəsi" adlandırmışdır. (1, s.87).

Mirzə Cəlildə *iztirablar komediyası* əsasdır: o, nəsrədə də, dramlarında da iztirablar komediyasını əks etdirmiştir. Nəsrədə dram arasında həm janr, həm də üslub baxımından ciddi fərqlər vardır; lakin iztirabin bədii ifadəsinin struktur fərqi ondadır ki, nəsrədə o, təsvir-təhkiyə, dramlarda hərəkət, göstərmə (tamaşa) vasitəsilə əks etdirilmişdir.

Mirzə Cəlil nəsrində komediya hərfi mə'nada janr tipi deyil, üslubi komediyadır. Aristotel yazırıdı: "Homer necə ki,

ciddi poeziya növünün ən böyük şairidir, çünkü o nəinki şe'reni yaxşı qoşurdu eyni zamanda dramatik təsvirlər yaradırdı, eləcə də komedyanın əsas formasını birinci dəfə o göstərmiş, laqqırtını deyil, gülməlini dramatik cəhətdən işləyib mənalandırmışdır" (1, s.50).

Mirzə Cəlil də "gülməlini dramatik cəhətdən mənalandırmışdır" onun nəşrində komiklik üslubun poetik funksiyasına aiddir. O, hər şeydən əvvəl, mənzərənin özünü komik vəziyyətlərdən verirdi. Mirzə Cəlil də "dramatik təsvirlər yaradırdı"; onun təsvirində üslub da poetik xassə kimi dramatikdir; komik stil onun əsərlərinin daxili strukturunda əsas ifadə formasıdır. Onun nəşr stixiyasında komik üslubi tərz, əsasən, iki aspektən təzahür edir: 1. Təhkiyənin zahiri formasında: çoxsaylı sözlər, kəlmələr və cümlələrlə, cümlənin üslubi ritmi, poetik sintaksisi, abzaslar və tamlıqda bütöv mətn ilə; söz oynatmaq, rişxənd, eyham, kinayə və başqa stildə.

2. İkinci amil mətnaltı üslubdur: komik mövqe mətnaltı poetikada məqsəddir; əslində, bütöv üslubi manera bu mətnaltı "izahat"dadır. Bu mə'nada, Mirzə Cəlil də "laqqırtını deyil, gülməlini dramatik cəhətdən işləyib mənalandırmışdır." (1, s.50). Gülmək həm də onun üslubuna, dilinə, təsvir-təqdiminə xas olan xüsusiyyətdir: "Birdən qaçaqəç düşdü; dedilər, "naçalnik gəlir." Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi güya qurbağanın gölünə daş atdılar; çünkü bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxb xanımı rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri." ("Qurbanəli bəy"). (18, c.1, s.132).

Mirzə Cəlildə prozaik formanın özünəməxsus bədii-poetik strukturu vardır; birinci cəhət odur ki, təhkiyədə

təsvir-təqdim, dil, üslub da orijinaldir. Söz, mə'na, cümlə aşırıları təhkiyənin komik-dramatik mənzərəsini daha da canlandırır; bədii təsvir, sözdən sözə keçmə tərzi, semantik axtarışlar, leksik-sintaktik struktur bilavasitə prozaik formanın üslubi tipologiyasını formalasdırır: "Genə kotlet bıçaqlarının taqqıltısı, adamların tappiltisi, atların kişnəməsi, cüçə-toyuqların və qlavaların bağırtısı və tulaların hafiltisi qarışdı bir-birinə. Bir ucdn təzə gələn qlava və katdalar atdan yenib, dolu xurcunları doldurdular həyətə. Bir ucdn kəndlilər həyətin dibində quzuları və toyuq-cüçələri yan-yana yiğib, öldürüb təmizləyirdilər" (18, c.1, s.132).

Ümumiyyətlə, Mirzə Cəlil nəsrində bədii təhkiyə üslub baxımından komedikdir. Yuxarıdakı parçalarda üslubi tərz birbaşa xətdə köklənib. Qaqaqaq düşməyin özündə bir təlaşlı komizm vardır. Təhkiyənin poetik strukturunda üslubi takt xüsusi ahəng, ritmik "tə'qib" üzərində qurulub: "Qlavalar çıxdılar qapiya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölüñə daş atdlar"-cümlələri sadə strukturda olub mürəkkəb bir vəziyyətin üslubi mənzərəsini canlandırmışdır. Hər iki parçada üslubi oynaqlıq var: sözsüz ki, bir-birinə ilisgili olan obrazlar humoristik bir fona düşüblər: tulalar, qlavalar, quzular, toyuq-cüçələr sanki eyni işi icra edirlər: hələlik onlar vahid bir üslubun tipləridir. Təhkiyənin üslubi poetikasında ən səciyyəvi cəhətlərdən biri budur ki, yazıçı bütün bu müqayisəli, oynaq bənzətmə-təşbehlərlə üslubi dinamikanı dərinliyə doğru çəkib aparmışdır. Buradaki təşbeh ayrı-ayrı söz və ifadələrin deyil, hadisə və münasibətlərin strukturuna daxildir; məmun və ideyanın qabarıqlaşdırılmasına xidmət edir. Mirzə Cəlilin oynaq təhkiyəsində üslubi dinamika təsvir zamanı cümlələrin sintaktik-bədii strukturunda özünə-

məxsus yol açır; nəql öz komik dramatizm stixiyasına bürünməklə ideya-məzmunun daxili qatlarını aşkara çıxarır. Bu poetikada sintaktik ahəng, məzmun və ideyanın bir-birinə bağlılığı prinsipi komik üslubi dinamikada yumoristik-satirik təsvir tipini əks etdirmiş olur.

V.V.Vinoqradov yazır ki, "stil-insanın rəngidir." (25, s.66) Rənglər Mirzə Cəlil təhkiyəsində fərdi və tipik çizgilərdən aydın görünür: xarakterlər və münasibətlər bir-birinə bənzəyir; hər tip özünə xas olan xarakteri in'ikas etdirir. Bütün bu tulalar, qlavalar və "naçalniklər" içərisində daha bir orijinal fərd vardır ki, təhkiyə də get-gedə ona yaxınlaşır: tipin özünə xas olan cəhətləri tam real və fərdidir, heç kəsə bənzəməyən bu tipin təsvirində üslub bir balaca özünü "yığışdırır". Bəlkə də, bu, müəllifin obrazə qayğılı münasibətindən irəli gəlir. Hər halda, C. Məmmədquluzadə insanın dramatik komedyasını dramatik üslubi dinamikadan verməyə və buna uyğun təsvirlər, bənzətmələr, müqayisələr sindromunu əks etdirməyə başlayır: "Bəy həyatə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:

- Malades sobak-və sonra qalxıb xanımı balbalkonda görüb çığırıldı:

- İzdrasti! -və börkünü götürüb sağ əlilə qalxızdı yuxarı və qış-qırıldı:

- Ura!-sonra qalxdı balkona və xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəli bəyə. Bəy xanımın əlini alıb rusca dedi:

- Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım!

Xanım bir az güldü və dedi:

- Spasibo.

Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri." (18, c.1, s.132-133)

Qurbanəli bəyin təqdimində üslubi pərdələr açıqdır; o elə bir prizmadan təsvir edilir ki, o prizmada güzgü aydınlığı vardır. Qurbanəli bəy aydın və bitkin obrazdır; o özünü tam rənglərdən ifadə edir. Obrazın həyəcanlarında və məmnunluğunda bir məhrəmlik var: münasibətlər bir az da yaxındır: tulalardan birinin Qurbanəli bəyin qabağına qaćıb gəlməsi və hətta ayağını yalaması ilə xanımın qabağa çıxıb Qurbanəli bəyə əl uzatması və mehribanlıq izhar etməsi arasında bir üslubi oxşarlıq vardır: burada üslub ideyanı, məzmunu öz dairəsinə alır və hadisələrin sonrakı dinamik inkişafında bu dairə həmişə qapalı qalır: obrazın (Qurbanəli bəyin) hələ açılmamış sırları vardır. Əlamətin biri budur ki, xanımla Qurbanəli bəy arasında isti münasibətlər var. Tula da Qurbanəli bəyi eyni mərhəmliliklə qarşılıyır. Xanımla onlar əvvəldən tanışdır.

V.V.Vinoqradova görə, "yaradıcılıq stilini əsərin ideya-məzmunu ilə strukturca bağlıdır" (25, s.79) Mirzə Cəlildə bədii struktur mətnəndən olmaqla, bədii məzmun və ideyanın tipologiyasını özündə ehtiva edir. Məzmun və ideya üslubu müəyyənləşdirir, ona ölçü, "boy-buxun", rəng, struktur verir. Mirzə Cəlil nəsrindəki üslubi metodu tə'yin edən bir faktor kimi, məzmun və ideya bədii stixiyani özü-özlüyündə təzahür etdirir. Həyatın özü, onun daxili dinamik məzmunu tələb edirdi ki, Mirzə Cəlil bu stilə yazısın: onun təsvir etdiyi hadisələr, əhvalatlar gerçeklik faktlarıdır. Hekayələrdə sün'i məzmun yoxdur. Qurbanəli bəy obrazına heç bir komik məzmun əlavə edilməmişdir: Mirzə Cəlilin görüşündə Qurbanəli bəy bu cărdür; o mövcud həyatın məzmununa uyğun adamdır; həyatı gerçekliyin tipik nüma-

yəndəsidir. Hekayələrin hamısında bitkin, dolğun məzmun vardır və bu məzmunda həyat faktlarının reallığı təhkiyənin üslubuna yeni biçim vermişdir.

Cəlil Məmmədquluzadənin nəşrində bədii qavrayış dinamik səciyyə daşıyır. Yəziçi hadisə və detallara adı seyrçi kimi baxmir: bu görünümün özünəməxsus məzmnunu əks etdirmək üçün xüsusi üslubi formalar axtarır və tapır. Hekayələrdə nə qədər əhvalat və hadisə-münasibətlər varsa, bir o qədər də üslubi tərz var. Və bu üslubu səciyyələndirən əsas cəhət nəzəri-poetik sistemə bağlıdır. Mirzə Cəlil obrazları təqdim edəndə üslub ax-tarmır: bədii üslub taktını obrazların özləri göstərir. Hadisələrlə obrazlar bir-birinə bağlıdır, bir-birlərini tamamlayırlar. Məsələn, hadisələrin komedyası dərin komik hiddət və qəzəb doğuran əhvalatların və xarakterlərin tipik səciyyəsini verir; yəziçi seçmə əhvalatların daxili cizgilərini komik xarakterlər dairəsindən təsvir edir.

Tipoloji baxımından Mirzə Cəlil təhkiyəsi ciddidir; komik situasiyalar bu ciddiliyə xüsusi üslubi fon göstərir. Eyni zamanda bu təhkiyədə komik səciyyələr üslubi poetikanın özünü şərtləndirən vasitəyə çevrilir.

Belə olan tərzdə qeyd etmək lazımdır ki, Mirzə Cəlil nəşrində Komediya Janr stixiyası deyil, Üslub stixiyasıdır.

Bədii nəşrində Mirzə Cəlil komizmin bütün üsullarını fəallaşdırır, bir xətt üstündə kökləyir və ilkin olaraq, bu kökdə təhkiyənin özünün üslubi komizmi yaradılır:

"Qapını yavaşça açıb-örtən polis mə'muru idi ki, palatarını dəyişib, arada camaat içində dolanırdı və özünü elə saxlayırdı ki, bir kəs bunun nə iş sahibi olduğunu duymasın. Həmin şəxs bir saat bundan qabaq küçədə gəzərkən "İslamiyə" mehmanxanasına cəm olan müsəlmanlara diqqət salıb şəklənmişdi ki, bunlar işsiz deyillər və üçüncü nömrəyə

yığışmaqlarında yəqin ki, bir politika və ya milli səhbətlər və tədbirləri var və əlbəttə ki, bir para cavanlar ola bilər ki, bə'zi məsələlərə məşğul olsunlar." ("Nigarəncılıq" hekayəsi) (18, c.1, s.156)

Bu ciddi təhkiyənin sonunda hiddətli və kinayəli komizm durur. Yaziçi tənqid hədəflərini daha tipik və canlı əks etdirmək üçün təhkiyənin bədii məzmununa yeni elementlər gətirir. "Nigarəncılıq" bir ifadə kimi geniş məzmun daşıyır: birində polis nigarəncılığı, digərində müsafirlər nigarəncılığı. Bu qarşılıqlı sintezdə bir üslubi dinamizmə xas başqa keyfiyyətlər üzə çıxır. Burada ilkin olaraq, üslubun həyacanlarını qeyd etmək lazımdır.

Mirzə Cəlil nəsrində təhkiyyənin üslubi təbiətində həyəcan başlıca ahəngdir: sözsüz ki, bədii psixologizmi üzə çıxaran tərz də bu həyəcanın təbiətindən asılıdır.

Həyəcan iztirabin əlamətlərindən biri və demək olar ki, ilkin əlamətlərindən biridir. İztirab isə faciənin daxili aləminin gizli əlamətlərini üzə çıxarırm.

Mirzə Cəlilin nəsrində iztirab ikişaxəlidir; birincisi, nəsrin dramatik stilidirsə, ikincisi, faciələr simptomu-əlamətidir.

Ümumiyyətlə, Cəlil Məmmədquluzadənin nəsrində iztirablar komediyası ən dolğun və yeni strukturlu poetika tipidir. Mirzə Cəlili anlamaq üçün onun iztirablar komediyasını dərk etmək gərəkdir.

5. TƏHKİYƏ POETİKASINDA ÜSLUBI ÇEVIRMƏLƏR

Göründüyü kimi, Mirzə Cəlil nəsrində təhkiyə sistemi çoxpilləlidir: hər şeydən əvvəl, bu təhkiyənin üslubi komizmində bədii-poetik çevirmələr var və bu çevirmələr ən əsası

yazıçının söz oynatmaq, nəql dilini canlandırmaq, oxucunun diqqətini cəlb etdirmək prinsipinə xidmət edir. Dil və üslüb baxımından Mirzə Cəlilin təhkiyəsində bədii poetizmin məxsusi çevirmələri vardır. Hansılardır onlar?

1. Sözün tərzi: tərz tapılmadan "komediyanı" təsvir etmək mümkün deyildir. Mirzə Cəlil üslubunda hər hekayənin özünə xas olan təhkiyə, nəql aşırımları üzə çıxır və bu aşırımlar onun yaradıcılığına xas olan bədii poetikanın yeni əlamətlərindəndir:

"Nahardan sonra uzandım, amma yuxum gəlmədi. Dur-dum əl-üzümü yudum, bir qədər zehnim açıldı. Geyindim, çıxdım küçəyə və yavaş-yavaş gəldim şəhər bağına. Skamyalardan birinin üstə oturdum: amma genə bilmədim ki, nə qayırim..." ("Konsulun arvadı") (18, c.1, s.159). Bu başlangıç sadə və aydın bir təmkinli dillə verilir. Müəllif hələ əsas mövzunun tərzini hazırlayır.

Yaxud: "Tiflisdə "İslamiyyə" mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü ki, ikisi də naxçıvanlı idi: biri Bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulam Hüseyn idi. Həmin gün mehmanxanaya bir nəfər də gəldi düşdü: bu da şirvanlı Məşədi Məmmədbağır idi" ("Nigarənciliq") (18, c.1, s.155).

2. Təsvirdən əvvəl təqdim-təsvir: bu, ilkin tanışlıqdır və əsas məsələ dəqiqəti cəlb etmək, sonrakı təsvir, nəql üçün özül qoymaqdır. "Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasibçılıq edir: bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Molla Həsəndir" ("İranda hürriyyət", 7, s.112). Əsas məsələnin poetik üslubi səciyyəsi də bu müqəddimə-təqdimatdan sonra başlayır. Molla Həsən və onun məşguliyyəti, məkanın tipik seçimi məzmun və

ideyanın çözümündə əsas üslubi təkana çevrilir.

"Usta Zeynal" hekayəsində təsvirdən əvvəl təqdim-müqəddimə məzmunun birinci tərəfidir: Muğdusi Akopla bağlıdır: "Muğdisi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı." (7, s.96). Əhvalat və onun daxili dinamikası da bundan sonra başlayır: bu, birinci növbədə, səbəbə çevirilir. Obrazın yox, hadisə və münasibətlərin təsvirində yazıçı bir faktla kifayətlənməmiş, bir neçə bədii-poetik təqdimi vacib olan faktları diqqət mərkəzinə çəkmişdir. Əsərin əsas qəhrəmanı Usta Zeynalın təqdimi isə sanki ikinci dərəcəli faktordur: amma hadisənin gedişində, təhkiyə prosesində onun əsas obraz olması faktı önə çıxır: "Adam göndərdilər, Usta Zeynal gəldi və boynuna çəkdi günü iki manata Muğdisi Akopun səqfini tə'mir etsin: bu şərtlə ki, bu gün başlayıb, sabah axşama kimi işini tamam edib, otağın gəcini və torpağını təmizləyib qurtarsın. Muğdisi Akop əhd elədi ki, əgər Usta Zeynal bu şərti vaxtında əmələ gətirsə, ustaya daha altı arşın yarım mahud versin." (7, s. 97).

3. Obrazın tipizmi: onun seçimi obrazda fərdi-gizli qalan cizgiləri açmaq, onu ümumi təhkiyə-təsvirə hazırlamaq və tipik yerini əks etdirmək, hər bir oörazın özünə xas olan fərdi cizgiləri vardır. Usta Zeynala xas olan cizgilər dramatik səciyyə daşıyır, danışqda, münasibətdə üzə çıxır; Usta Zeynalın nitqi, davranışı özünün üslubi məzmunu ilə seçilir. Təhkiyədə Usta Zeynal ən tipik və fərdi cəhətləri ilə təqdim edilir: "Bir saatdan sonra Usta Zeynal şəyirdi Qurbanla Muğdisi Akopun evində hazır oldu və əlindəki xurcunu balkona qoyub evə girdi və başını yuxarı qalxızıb, üzünü tutdu Muğdisi Akopa:

- Xozeyn, qorxuram sabah axşama kimi başa gətirə bilməyim" (7, s. 97).

Obrazın xasiyyəti, xarakteri hələlik bəlli deyil: yazıçı onu iş prosesində canlandırır. Təhkiyə bütün bədii-poetik detalları ilə üslubi maneranı in'ikas etdirir: "Bir saatdan sonra həyətə bir yüklü ullaq girdi. Üst-başı gəclə tozlanmış ullaqçı, ustanın şeyirdi, hərəsi bir tərəfdən yükün چuvallarını qucaqlayıb, ullağın üstündən götürüb, gətirdilər otağa və gəci boşaldılar yerə. Ulağçı چuvalları ullağın üstünə atıb, heyvanın ombasından bir dəyənək yendirib həyətdən çıxdı" (7, s. 98).

Obrazın tipizmi onun xasiyyəti, mə'nəviyyatı ilə bağlı yönlərdən təsvir edilir: Usta Zeynalla Muğdisi Akop mə'nəviyyatca bir-birilərini rədd edirlər: iki qütb tutqacında yazıçı onlara, xüsusən Usta Zeynala xas olan fərdi keyfiyyətləri qabardır.

Qurbanəli bəyidə olan fərdi tipizm də çoxtərəflidir: birlində, obraz öz görkəminə uyğundur, ikincisində, iddiyahdır, özünü aristokratik əhatədə sərbəst hiss edir, digərində cəsarətli, başqa bir fonda hikkəli və öz hökmünü yerindəndir: "Bu heyndə küçədən açıq akoşkalardan bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı:

- Ədə Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənardə dolandır, yoxsa əlindən qurtarib qaçar." Obrazda gizli qalan cizgilər hadisələrin gedisi zamanı üzə çıxır: burada at tə'rifi xarakterin açımı üçün bir vasitə olur: başqa bir mənzərədə bu tipizmi vermək mümkün deyildi. Hər bir hadisə və onun xarakterik təsviri, söz eyhamı, təsvir oynaqlığı təhkiyənin ruhunu təşkil edir; obraz bu təsvir-təhkiyə prosesində tipikləşir. Hər bir hadisə bir səbəbdür; eyni zamanda hər bir səbəb özü üslubi manera yaradır: "Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım həyətdə oturmuşdu tut ağacının dibində və

hərdən bir daş götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu və hərdənbir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasımın yanına və başladı tutları seçib yeməyə" (7, s. 142).

Sanki yeni hekayət başlayır və üslubi baxımdan yeni bədii məzmun təqdim edilir. Əslində hekayədə başlıca dramatik manera hələ qabaqdadır. Qəhrəmanın tipik görkəmi hələ tam açılıb qurtarmayıb. Qurbanəli bəy bir obraz kimi bütün tipik səciyyələri ilə hadisə-münasibətlərin daxilində açılır. Hekayənin yekun ideyası da bundan sonra açılır, məzmun bitkin şəkil alır və üslubi səciyyəni tamlaşdırır.

4. Hadisənin, əhvalatın dinamizmini diqqət mərkəzinə çəkmək, hadisələrin ciddi və dinamik xəttini əsas tutmaqla əhvalatın tipoloji məzmununu qabartmaq tərzi: Sözsüz ki, ciddi və prinsipial hadisələrin özünü komik situasiyalardan, komik təsvir və ifadə üsullarından istifadə yolu ilə əks etdirmək bu dinamizmdə əsas şərtidir. Bu yolla hadisənin komik dinamizmini xüsusi üslub tipi ilə vermək mümkündür; "Sübh tezdən nədənsə həmişəkindən tez oyandım. Həyətdə haman tut ağacının dibində xalça saldırdım, samovarı qoydurдум və qonağımızla bahəm başladığ çay içməyə. Ağ tutun yetkinlərindən biri düşdü gözümün qabağındakı stəkanın yanına və gecəki fəqərə gəldi durdu gözümün qabağında" ("Molla Fəzləli", (7, s. 152) və hadisənin məğzi də bu "tut" məsəlesi ilə ilişgilidir. Məzmunun açımında Mirzə Cəlil xüsusi fiqurlardan və bədii mənzərələrdən məharətlə istifadə edir.

Cəlil Məmmədquluzadənin nəsrində həm müəllif təhkiyəsi, həm də obrazların hərəkət və düşüncəsi, danışiq və davranışçı bir əsas üslubi tipizmə bağlıdır: bu tipizm xalq ruhu, duyğu və düşüncəsindən, danışığından gələn ən xarak-

terik bir tərz-mollanəsrəddinçilikdir.

Nəsrin komedik strukturunda mollanəsrəddinçilik ən mühüm üslub mənbəyidir. Mollanəsrəddinçilik xalis türk, Şərqi təfəkkürüdür.

Ümumiyyətlə, Şərqi təfəkkürünün etnoqrafik mənbələri dərindədir. Bu baxımdan Şərqi elmi, mədəniyyəti öz ərazi hüdudlarını aşış, ümumdünya mədəniyyətini, elmi-bədii təfəkkürünü formalasdırıb; başqa sözlə desək Şərqi dünyanın əsas təfəkkür, elm, ağıl, hikmət, mərkəzidir: bəşəriyyəgt öz bioloji, tarixi təkamülüünü buradan alıb.

Mollanəsrəddinçilik də hikmətdir. Hər şeydən əvvəl, Mirzə Cəlildə üslub elmidir. Elmi simvolika, bədii sintez bu üslub tipində özünə xas təhkiyə mənzərəsini eks etdirmişdir. Bu üslub ümumtürk təfəkkür genində aparıcı amillərdən biridir kinaya etmək, gülmək, eyham vurmaq, hiddətlənmək xalq təfəkküründə məhz özünün bu formasına-komizm üslubuna bağlı olub.

Ümumşərqi mədəniyyətini, elmini geniş mə'nada yaranan və onu böyük meydanlara çıxaran qüvvə də türk təfəkkürü olub. Bu təfəkkürün bədii məzmunu söz qoşmaq, nəql etmək, dastan bağlamaq prinsipində yeni mətnaltı üslub yaratmışdır. Bu üslub komik və satirik sintezin ifadəsidir. Orta əsrlərdə bu komizm özünü mollanəsrəddinçilikdə köklədi.

Cəlil Məmmədquluzadə öz üslub axtarışlarında, birinci növbədə, sadə və təsirli danışiq, təhkiyə dilinə üstünlük verdi. Nəsr öz bədii forması ilə nə qədər açıq və aydınrsa, ifadə, üslub tərzi baxımından da o qədər zənginləşir: Mirzə Cəlil bu formanı özünün bədii axtarışlarının əsasında saxlamışdır.

Bütün bunlara əsasən deyə bilərik ki, Mirzə Cəlilin nəşr stixiyasında bədii komedik ciddilik əsas yer tutur. Mirzə Cəlilin komik dinamizmi, birincisi, təhkiyənin üslubi pərdə-

sidir: müəllif bu pərdənin rəngindən, ölçüsündən asılı olmayaraq, özünəməxsus üslubi seçim tapmışdır. Təhkiyənin örtüyü ilk andan birpərdəli görünür; amma təsvir zamanı, obrazın təqdimindən, müəllif mövqeyinin seçimindən bəlli olur ki, bu pərdə-örtük çoxqatlıdır. Burada hər şeydən əvvəl, təhkiyənin ifadə tonu müəyyənləşdirilir: burada komik təhkiyə, ciddi müəllif mövqeyi əsas yer tutur. Yaziçi ciddi təhkiyədə komik ifadə prinsipini əsas götürür; əslində bu "götürmə" də zahiri biçimlidir: komizm, komediyasayağı ifadə mövzunun, hadisə və əhvalatların, xarakterlərin tipizmindən doğur.

Komedik tərz Mirzə Cəlildə üslubi mahiyyətdir, bədii təsvir də yeni üslubi sintezdir.

Həyat faktlarının tipikliyi, xarakterlərin tipoloji xüsusiyyətlərin özü bu sintez-üsulu tələb edir. Fərdilik, ümumiləşdirmə üçün ən əlverişli amil obrazların və əhvalatların özünün psixologiyasındadır. Bu psixologiya daxilində Mirzə Cəlil məqsəd üçün sintez yaratmir: əksinə hər bir əhvalatın və obrazın özünün məxsusi sintezi vardır.

Yaziçi təhkiyəni haradan, hansı məkandan və mənzərədn başlayırsa, sintez-üsul da oradan-onun özündən törəyir. Amma ən vacib məsələ görə bilməkdir. Mirzə Cəlil əhvalat və hadisəni də, obrazları da aydın görür. Bu, onun realizminin daxili keyfiyyətidir. Ümumiyyətlə, tənqidi realizmin iki sərt üzü vardır: Birincisi, hadisəleri və əhvalatları gerçəklilik prizmasından görə bilməkdir, ikinci isə bu gerçəkliliyin daxili qatlarıdır: burada görüm də, duyum da, bədii məntiq də, söz, məna, üslüb simvolikası da yazıçı fərdiyyətinin əsas strukturunu müəyyənləşdirir. Mirzə Cəlildə üslub strukturu hər iki keyfiyyətdə təzahür edir.

NƏTİCƏ

XX əsr ədəbiyyatının nəhəng söz korifeylərindən olan Cəlil Məmmədquluzadə bədii yaradıcılığa yeni üslub, yeni forma, məzmun və ideya semantikası așıladı. Və həm də belə deyək ki, Cəlil Məmmədquluzadə üçün bədii yaradıcılıq ənənəvi yolla getmək səciyyəsi daşıya bilməzdii; buna görə də o, bədii təsvirə, sözə yeni poetik əlamətlər aşılıdı.

Cəlil Məmmədquluzadənin bədii nəsri məzmun və forma prinsiplərilə dinamikdir. Bu dinamizmin özünə xas ifadə tərzi, bədii-tipoloji xüsusiyyətləri vardır. Nəsr dilinin bədii əlvanlığı bu xüsusiyyətlərin daha bir aktual cəhətdir.

Mirzə Cəlil, hər şeydən əvvəl, nəsrin komedik ifadə tipizmini yaratdı. Nəsrin komediyası onun bədii qavramında janr və üslub sintezidir.

Onun bədii poetikasının məxsusi ədəbi-tarixi qaynaqları vardır: ilkin qaynaq-folklorudur. Folklor onun bədii sənətkarlığının ruhunu təşkil edir.

Xalq danişq tərzi, sadə dillə nağıl söyləmək onun komizminin əsas cəhətidir. Mollanəsrəddinçilikdə janr stixiyası rəngbərəngdir. Yəziçi öz üslubi manerasını hər an obrazın və hadisənin üzərində kökləyir. Onun bədii poetikasında mullanəsrəddinçilik şəkilbəşəkil, növbənöv təzələnir: burada həm mətnaltı ideya, həm simvolik mə'na, həm də birbaşa kinaya və hiddət, satirik mövqe dramatizmi hökm sürür.

Mirzə Cəlil nəsrində üslubi dinamizm Molla Nəsrəddin komediyasına bağlıdır. Bu nəsrədə mullanəsrəddinçilik hər şeydən əvvəl:

- bədii strukturdur;
- satirik və humoristik yanaşma tipinin özüdür;
- həyata cəsarətli baxış və münasibət tipidir;

- ideyadır.

Bütün yaradıcılığı boyu mollarəsrəddinçilik onun poetikasının üslub qanununa çevrilib.

Məzmun və ideya Mirzə Cəlil nəşrində bədii üslubu müəyyənləşdirən başlıca faktordur.

Dramatizm ədəbi növ və janrlar daxilində xüsusi bir koloritdir və sənətin ən yüksək bədii pilləsidir. Dramatizmə xas olan keyfiyyətləri üzə çıxaran amil-yazıcıının bədii məxsusluğudur. Bu mənada demək olar ki, Cəlil Məmmədquluzadə nəşrinin və dramaturgiyasının poetikasında bədii dramatizmin xüsusi yeri vardır. Onun bədii nəşrində dramatizm üslub-struktur tərzidir; sözün ifadə psixologiyasıdır.

Nəşr dramatizmi xarakterlərdə aparıcı keyfiyyətdir. Mirzə Cəlil üçün hadisə və fakt nə qədər əhəmiyyət daşıyırsa, obrazların bədii xarakteristikasının təşkili də bir o qədər mühüm əhəmiyyət kəsb edir.

Mirzə Cəlildə fakt real həyatın, başqa sözlə, gerçekliyin əsasını təşkil edir. Onun bədii yaradıcılığında faktın özü dramatikdir: nəşr dramatizmi də, komediya dramatizmi də bila-vasitə obrazların və onların yaşadığı mühitin təbiəti ilə, hadisə və münasibətlərin tipizmi ilə əlaqəlidir.

Beləliklə, bədii dramatizm hərfi mə'nada dramaturgiya tipi deyil, o bütün ədəbi növlərə xas olan poetik-üslubi səciyyədir və bu, janr stixiyasından daha çox, bədii-üslubi poetikanın tipologiyasıdır. V.Q.Belinskiyə görə, ədəbiyyat "bir növ səhnədir ki, orada-böyük məclisin qarşısında dram göstərilir." (4,s, 16).

Bu, hər şeydən əvvəl, ədəbiyyatın və sənətin hərəkət, janr məzmununa aiddir. Və üslubi əlamət kimi, dramatizm bədii yaradıcılığın strukturu tipinə daxildir və bədii poetizm bundan kənarda mövcud deyildir.

Mirzə Cəlil yaradıcılığının bədii psixologiyasını xarakterizə edən birinci amil Şərqi milli coşgunluğuudur. Və bütün yaradıcılıq psixologiyası ilə o, şərqli idi və Şərqi, necə deyərlər, onun bədii poetikasının ruhu idi.

Cəlil Məmmədquluzadənin bədii nəşri məzmun və forma xüsusiyyətlərilə bərabər, ifadə, təsvir, təhkiyə, dil və üslub baxımından da Yaxın və Orta Şərqi ədəbiyyatında yeni tipli nəşr idi.

Yaxın və Orta Şərqdə, Asiyada "Danabaş kəndinin əhvalatları" və "Molla Nəsrəddin"lə ədəbi keşflərin Mirzə Cəlil mərhələsi başlayır və bu mərhələ Mirzə Cəllillə də başa çatır.

Ümumiyyətlə, Mirzə Cəlilin realizmi, ilkin olaraq, nəşr realizmidir. Komizm, satira, eyham, rişxənd, kinaya və b. əlamətlər onun nəşr poetizminin əsas çalarlarını təcəssüm etdirir və bu strukturda ilkin estetik cəhət-nəşrin komediyasıdır. Mirzə Cəlilin poetika sistemində nəşrin komediyası bədiilik, üslub kateqoriyası, mullanəsrəddinçilik tərzidir.

Bədiiliyin Mirzə Cəlil nəşrinə xas olan digər bir poetika stili iztirablar komediyasıdır; iztirablar komediyası onun poetikasının başqa bir stilidir. İztirab faciənin məzmununa daxil olsa da, komediyanın da özüne xas iztirablar stixiyası vardır ki, bu da Mirzə Cəlil nəşrinin başqa bir əlamətidir. Onun təhkiyəsi bədiiliyin yeni poetika stilini üzə çıxartdı. Və bütün bunlar, ümumilikdə, XX əsr ədəbiyyatının yeniliyi demək idi...

Və XX ədəbiyyatının yeniliyi isə onun bədii üslubunun daxili stimulundan törəyən əlamətlərdir; bu əlamətlər sözdən istifadə tərzinin, bədii təhkiyənin psixologiyası, çoxqatlı və hərəkətdə olan strukturu deməkdir.

...Bu, Mirzə Cəlil poetikasının əlvənlığı deməkdir.

ƏDƏBİYYAT

1. Aristotel. Poetika. Bakı, Azərnəşr, 1974
2. Abramovich G. L. Vvedenie literaturovedenie. Moskva, Prosveshchenie- 1970
3. Bayramov F. Cəlil Məmmədquluzadə (biblioqrafiya). Bakı, 1966
4. Belinski V.Q. Məqalələr. Bakı, Azərnəşr, 1961
5. Černışevski N.Q. Sənətin varlığa estetik münasibətləri. Bakı, Azərnəşr, 1956
6. Cəfərov M.C. Məmmədquluzadə. Bakı, 1966
7. Dünya uşaq ədəbiyyatı. Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev. Seçilmiş əsərləri Bakı, Gənclik -1982
8. Əziz Şərif. Cəlil Məmmədquluzadə (biblioqrafiya). Bakı, 1946
9. Əziz Şərif. "Molla Nəsrəddin" necə yarandı? Bakı, Azərnəşr, 1986
10. Hacıyev. C.X. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1955
11. Hacıyev T. "Molla Nəsrəddin"in dili və üslubu. Bakı, "Yazıcı", 1984
12. Həbibbəyli İ.Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azərnəşr, 1997
13. İbrahimov Mirzə. Böyük demokrat. Əsərləri IX c. Bakı, Yazıcı, 1982
14. Kagarlitский Ю. И. Театр на века. Москва Искусство, 1987
15. Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı, "Elm", 1980
16. Qısa estetika lüğəti. Bakı, Azərnəşr. 1970
17. Məmmədquluzadə Cəlil. Əsərləri. 3 cilddə. Bakı, Azərbaycan EA, 1966-1967
18. Məmmədquluzadə Cəlil. Əsərləri. 6 cilddə. Bakı, Azər-

nəşr, 1983-1985

19. Məmmədquluzadə Cəlil. (məqalələr məcmuəsi). Bakı, 1967.
20. Məmmədquluzadə Həmidə. Mirzə Cəlil haqda xatirələrim. Bakı, 1967
21. Məmmədov Məmməd. Cəlil Məmmədquluzadənin bədii nəsri. Bakı, 1963
22. Məmmədli Qulam. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) -salnamə, Bakı, 1966
23. Mir Cəlal. XX əsr ədəbiyyatı. Müxtəsər Azərbaycan ədəbiyyatı, Bakı, 1944
24. Mirəhmədov Əziz. Azərbaycan "Molla Nəsrəddin"i. Bakı, Yaziçi, 1980
25. Виноградов В.В. Проблема авторства и теория стилей. Москва. "Художественной литературы", 1961
26. Viqodskaya.E. İspan əskəri, "Don Kixot"un müəllifi Servantesin qeyri-adi sərgüzəştləri. Bakı, Azərnəşr, 1965.

MÜNDƏRİCAT

GİRİŞ

3

I HİSSƏ

| | |
|---|----|
| Məzhəkə realizmi və Mirzə Cəlil yaradıcılığında onun bədii poetika qanunu | 7 |
| 1. Mirzə Cəlilin mühitinə və obrazlarına yanlış münasibət | 8 |
| 2. Cəlil Məmməquluzadə yaradıcılığı milli ədəbiyyatda yeni poetika sistemi kimi... | 15 |
| 3. Tənqidi realizmin ümumdünya ədəbi mövqeyi və Mirzə Cəlil realizmi | 25 |

II HİSSƏ

TƏNQİDİ REALİZMDƏ NƏSR DRAMATİZMİNİN TƏBİƏTİ

| | |
|---|----|
| 1. Təhkiyənin və xarakterlərin dramatizmi | 32 |
| 2. Cəlil Məmmədquluzadə nəsrində bədii psixologiya: etirazın psixologizmi... | 40 |
| 3. Üslubi komizm: nəsrin komediyası... | 45 |
| 4. İztirablar komediyası... | 53 |
| 5. Təhkiyə poetikasında üslubi çevirmələr... | 59 |

NƏTİCƏ

66

ƏDƏBİYYAT

69

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ İNSTİTÜTU
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

ƏZİMLİ ƏBÜLFƏZ TAHİR OĞLU

CƏLİL MƏMMƏDQULUZADƏ
NƏSRİNDƏ TƏHKİYƏ
POETİKASI
(*elmi-metodik vəsait*)

Nəşriyyat redaktoru
Muxtar QASIMZADƏ

Texniki redaktoru və
kompüter tərtibatı
Rafael BABAYEV

Yığılmağa verilmiş 10.02.2005. Çapa imzalanmış 15.02.2005.
Formatı 60X90 1/16 “Tayms” qarnituru. Ofset çap üsulu.
Ofset kağızı. Həcmi 4,5 ç.v. Sifariş № 102. Tiraj 300 nüxsə.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi.
Naxçıvan şəhəri, Təbriz küçəsi, 1.